

VEKTÖRLER. KORDİNALAR METODU

1. $\vec{a}(3; -2; 1)$, $\vec{b}(4; -7; -3)$ vektorlarının skalar hasilini tapın.

A) 23 B) 26 C) 5 D) 11 E) -23

$$\vec{a}(x_1; y_1; z_1) \text{ ve } \vec{b}(x_2; y_2; z_2)$$

$$\vec{a} \cdot \vec{b} = x_1 x_2 + y_1 y_2 + z_1 z_2$$

$$\vec{a} \cdot \vec{b} = 3 \cdot 4 + (-2) \cdot (-7) + 1 \cdot (-3) = 12 + 14 - 3 = 23$$

2. $\vec{a}\left(\frac{2}{3}; -\frac{5}{6}; \frac{1}{4}\right)$, $\vec{b}\left(\frac{3}{2}; \frac{6}{5}; \frac{4}{3}\right)$ vektorlarının skalar hasilini tapın.

A) $-\frac{2}{3}$ B) $1\frac{1}{3}$ C) $-\frac{1}{3}$ D) $2\frac{1}{3}$ E) $\frac{1}{3}$

$$\vec{a} \cdot \vec{b} = \frac{1}{3} \cdot \frac{3}{2} + \frac{-5}{6} \cdot \frac{6}{5} + \frac{1}{4} \cdot \frac{4}{3} = 1 - 1 + \frac{1}{3} = \frac{1}{3}$$

3. $\vec{a}(-1; 1)$ ve $\vec{b}(1; 3)$ vektorları verilir. $\vec{c} = 4\vec{a} + \vec{b}$ vektorunun uzunluğunu tapın.

A) 7 B) 3 C) $\sqrt{28}$ D) $\sqrt{58}$ E) $\sqrt{48}$

$$\vec{c} = 4\vec{a} + \vec{b} = 4(-1; 1) + (1; 3) = (-4; 4) + (1; 3) = (-3; 7)$$


$$|\vec{c}| = \sqrt{(-3)^2 + 7^2} = \sqrt{9 + 49} = \sqrt{58}$$

4. A(3; 2) ve B(a ; -1) noktaları Oy oxuna paralel olan bir düz xətt üzərindədir. a -ni tapın.

A) -3 B) 1 C) -1 D) 2 E) 3

$$a = 3$$

Oy oxuna paralel olan düz xəttin üzərindəki noktaların absisləri (x-ləri) eyni olur.



5. $\vec{a}(1; -3)$ ve $\vec{b}(3; 1)$ vektorları verilir. $\vec{a} - \vec{b}$ vektorunun koordinatlarını tapın.

A) (4; -2) B) (2; -1) C) (-2; -4)
D) (-2; -2) E) (2; 4)

$$\vec{a}(1; -3) - \vec{b}(3; 1) = (1 - 3; -3 - 1) = (-2; -4)$$

6. A(0; 0) ve B(1; 2) noktalarından keçən düz xəttin tənliyini yazın.

A) $y = 2x$ B) $y = -2x$ C) $y = x$
D) $y = -x$ E) $y = 2x - 1$

$A(x_1; y_1)$ ve $B(x_2; y_2)$ noktalarından keçən düz xəttin tənliyi

$$\frac{x_1 - 0}{1 - 0} = \frac{y_1 - 0}{2 - 0} \Rightarrow y = 2x$$

7. $\vec{a}(1; -1; 2)$ ve $\vec{b}(-1; -6; 4)$ vektorları verilmişdir. $2\vec{a} - \vec{b}$ vektorunun uzunluğunu tapın.

$$\begin{aligned} A) 5 & \quad B) \sqrt{17} & \quad C) \sqrt{65} & \quad D) 1 & \quad E) 7 \\ 2\vec{a} - \vec{b} &= 2(1; -1; 2) - (-1; -6; 4) = (2; -2; 4) - (-1; -6; 4) = \\ &= (2 - (-1); -2 - (-6); 4 - 4) = (3; 4; 0) \\ |2\vec{a} - \vec{b}| &= \sqrt{3^2 + 4^2 + 0^2} = 5 \end{aligned}$$

8. A(1; 1) ve B(2; 4) nöqtələrdən keçən düz xəttin tənliyini yazın.

A) $y = 3x - 2$ B) $y = 3x + 2$ C) $y = -3x - 2$

D) $y = -3x + 2$ E) $y = 3x$

$$\frac{x-1}{2-1} = \frac{y-1}{4-1}$$

$$y-1 = 3 \cdot (x-1)$$

$$y = 3x - 3 + 1$$

$$y = 3x - 2$$

9. $\vec{a}(-2; 5)$ ve $\vec{b}(3; 1)$ vektorları verilmişdir. $\vec{a} - \vec{b}$ vektorunun uzunluğunu tapın.

A) $\sqrt{32}$ B) $\sqrt{41}$ C) $\sqrt{35}$ D) $\sqrt{61}$ E) $\sqrt{17}$

$$\vec{a} - \vec{b} = (-2; 5) - (3; 1) = (-2 - 3; 5 - 1) = (-5; 4)$$

$$|\vec{a} - \vec{b}| = \sqrt{(-5)^2 + 4^2} = \sqrt{25 + 16} = \sqrt{41}$$

10. $\vec{a}(-2; 5)$ ve $\vec{b}(3; 1)$ vektorları verilmişdir. $3\vec{a} + 2\vec{b}$ vektorunun koordinatlarını tapın.

A) (1; 6) B) (5; -4) C) (0; 17)

D) (12; 13) E) (0; 15)

$$3\vec{a} + 2\vec{b} = 3(-2; 5) + 2(3; 1) = (-6; 15) + (6; 2) = (0; 17)$$

11. $\vec{a}(1; 2)$ ve $\vec{b}(1; 1)$ vektorlarının cəm inin uzunluğunu tapın.

A) 9 B) 1 C) $\sqrt{15}$ D) $\sqrt{13}$ E) 4

$$\vec{a} + \vec{b} = (1; 2) + (1; 1) = (2; 3)$$

$$|\vec{a} + \vec{b}| = \sqrt{2^2 + 3^2} = \sqrt{4 + 9} = \sqrt{13}$$

12. $\vec{a}(-1; 4; 1)$ ve $\vec{b}(3; 4; -2)$ vektorlarının skalar hasilini tapın.

A) 21 B) 15 C) 17 D) 11 E) -21

$$\vec{a}(-1; 4; 1) \cdot \vec{b}(3; 4; -2) = -1 \cdot 3 + 4 \cdot 4 + 1 \cdot (-2) = -3 + 16 - 2 = 11$$

13. $\vec{a}(4; -3; 1)$ ve $\vec{b}(5; -2; -3)$ vektorlarının skalar hasilini tapın.

A) 29 B) 23 C) 17 D) -29 E) -23

$$\vec{a} \cdot \vec{b} = 4 \cdot 5 + (-3) \cdot (-2) + 1 \cdot (-3) = 20 + 6 - 3 = 23$$

VEKTÖRLER. KORDİNATLAR METODU

- 14.** $\vec{a}(1; 2)$ ve $\vec{b}(1; -2)$ vektörleri verilmiştir. $\vec{a} + \vec{b}$ vektorunun koordinatlarını tapın.
 A) $(2; 4)$ B) $(0; 4)$ C) $(0; 0)$ D) $(0; 2)$ E) $(2; 0)$
 $\vec{a} + \vec{b} = (\overline{1+1}; \overline{2+(-2)}) = (\overline{2}; \overline{0})$

- 15.** Merkezi koordinat başlangıcında olan ve $(3; 4)$ nöqtəsindən keçen çevrenin yarıya hansıdır?

A) $x^2 + y^2 = 4$ B) $x^2 + y^2 = 5$ C) $x^2 + y^2 = 16$
 D) $x^2 + y^2 = 25$ E) $x^2 + y^2 = 49$

$D(0; 0)$ $M(3; 4)$ $R = |OM| = \sqrt{(3-0)^2 + (4-0)^2} = \sqrt{9+16} = 5$
 $(x-0)^2 + (y-0)^2 = 5^2$
 $x^2 + y^2 = 25$

- 16.** $y = 3x - 2$ düz xətti verilmişdir. m-in hansı qiymətində A(2; m) nöqtəsi bu düz xəttin üzərində yerləşər?

A) -4 B) 8 C) 2 D) 4 E) $\frac{4}{3}$
 $A(2, m)$ $m = 3 \cdot 2 - 2 = 6 - 2 = 4$
 $m = 4$


- 17.** $\vec{a}(-1; 2)$ ve $\vec{b}(1; 2)$ vektörlerinin skalar hasilini tapın.

A) 1 B) 3 C) 5 D) -3 E) 4
 $\vec{a} \cdot \vec{b} = -1 \cdot 1 + 2 \cdot 2 = -1 + 4 = 3$

- 18.** $B(1; n)$ nöqtəsinin $y = 3x^2 - 8x - 4$ parabolası üzərində yerləşdiyi məlum olarsa, n-ı tapın.

A) 9 B) -9 C) -1 D) 7 E) -15
 $n = 3 \cdot 1^2 - 8 \cdot 1 - 4 = 3 - 8 - 4 = -9$

- 19.** Ox, Oy oxları və A(0; 4), B(4; 2) nöqtələrinən keçən düz xəttin emələ getirdiyi üçbuğanın sahəsini tapın.



- 20.** $\vec{a}(-2; 5)$ ve $\vec{b}(3; 1)$ vektörlerinin skalar hasilini tapın.

A) 1 B) -1 C) 13 D) 11 E) 17

$\vec{a} \cdot \vec{b} = -2 \cdot 3 + 5 \cdot 1 = -6 + 5 = -1$

- 21.** $x - y + 4 = 0$ düz xəttinin ordinat oxu ilə kəsişmə nöqtəsini tapın.

A) (4; 0) B) (0; 4) C) (-4; 0) D) (0; -4) E) (2; 2)

Ox oxu ilə kəsişdikdə $y=0$ olur. $x - 0 + 4 = 0$, $x = -4$ (-4; 0)

Oy oxu ilə kəsişdikdə $x=0$ olur. $0 - y + 4 = 0$, $y=4$ (0; 4)

CFR

- 22.** $\vec{a}(1; 2)$ ve $\vec{b}(3; 4)$ vektörlerinin skalar hasilini tapın.

A) 11 B) 9 C) 5 D) -5 E) 10

$\vec{a} \cdot \vec{b} = 1 \cdot 3 + 2 \cdot 4 = 3 + 8 = 11$

- 23.** $\vec{a}(2; 3)$ ve $\vec{b}(3; 1)$ vektörlerinin skalar hasilini tapın.

A) 3 B) 4 C) 9 D) 5 E) 6

$\vec{a} \cdot \vec{b} = 2 \cdot 3 + 3 \cdot 1 = 6 + 3 = 9$

- 24.** $(x - 4)^2 + (y + 2)^2 = 25$ çevrəsinin mərkəzinin koordinatlarını tapın.

A) (-4; 2) B) (-4; -2) C) (4; 2) D) (4; -2) E) (2; 5)

$x - 4 = 0$ $y + 2 = 0$
 $x = 4$ $y = -2$

- 25.** $\vec{a}(-2; 5)$ ve $\vec{b}(3; 1)$ vektörleri verilmiştir. $\vec{a} + \vec{b}$ vektorunun uzunluğunu tapın.

A) $\sqrt{37}$ B) $\sqrt{41}$ C) $\sqrt{61}$ D) $\sqrt{35}$ E) $\sqrt{17}$

$\vec{a} + \vec{b} = (\overline{-2+3}; \overline{5+1}) = (1; 6)$

$|\vec{a} + \vec{b}| = \sqrt{1^2 + 6^2} = \sqrt{37}$


- 26.** Verilmiş qrafika əsasən $y = kx + b$ xətti funksiyasının k və b bəmsəllərinin cəmini tapın.

A) 3 B) 0 C) 2 D) 1 E) -1


(0; 1) və (2; 0) nöqtələrinən neciz.

$2 = k \cdot 2 + b$ $0 = k \cdot 0 + b$ $k + b = -1 + 2 = 1$

$b = 2$ $2k = -2$
 $k = -1$



- 27.** $y = kx + b$ xətti funksiyasının qrafikinə görə $k \cdot b$ hasilini tapın.



A) 1 B) 2 C) -8 D) -2 E) 6

$(0, 2)$ $(-4, 0)$ $k \cdot b = \frac{1}{3} \cdot 2 = 1$

$2 = k \cdot 0 + b$ $0 = k \cdot (-4) + b$

$b = 2$ $4k = 2$
 $k = \frac{1}{2}$

- 28.** $(x - 4)^2 + y^2 = 25$ çevrəsinin Oy oxu ilə kəsişmə nöqtələrinin koordinatlarını tapın.

A) (9; 0) və (-1; 0) B) (0; 9) və (0; -1) C) (0; 3) və (0; -3)

D) (3; 0) və (-3; 0) E) (4; 0) və (-4; 0)

Oy oxu ilə kəsişmə nöqtəsinin absisi (x -i) sıfır olur.


$(0; y)$, $y=?$ $(0, 3) \text{ və } (0, -3)$

$(0-4)^2 + y^2 = 25$

$16 + y^2 = 25$

$y^2 = 9$

$y = \pm 3$



VEKTÖRLER. KORDİNALAR METODU

29. $x^2 + (y - 5)^2 = 169$ çevresinin Oy eksenile kesişen noktelerinin koordinatlarını tapın.

- A) (0; 18) ve (0; -8) B) (-8; 18) C) (0; 18)
 D) (0; 12) ve (0; -12) E) (0; 12)

$$(x_1, y_1) \quad y_1 = ? \quad (0, 18) \text{ da } (0, -8)$$

$$x_1^2 + (y_1 - 5)^2 = 169$$

$$y_1 - 5 = \pm 13$$

$$y_1 = \pm 13 + 5$$

$$y_1 = 18, \quad y_2 = -8$$

30. m -in hansı qiymətində $\vec{a}(2; 3)$ və $\vec{b}(m; 12)$ vektorları kollinear olar?

- A) 4 B) 12 C) 6 D) 8 E) -8

$\vec{a}(x_1; y_1)$ və $\vec{b}(x_2; y_2)$ vektorlarının kollinearlıq şartı

$$\frac{x_1}{x_2} = \frac{y_1}{y_2} \text{ tənasübünün doğru olmasıdır.}$$

$$\frac{2}{m} = \frac{3}{12}$$

$$m = 8$$

$$3m = 24; 3$$

31. p -nin hansı qiymətində $C(2; p)$ nöqtəsi $y = \frac{3x+8}{5x-3}$ funksiyasının qrafiki üzərində yerləşir?

- A) 2 B) -2 C) $-\frac{2}{7}$ D) $\frac{2}{7}$ E) $\frac{14}{11}$

$$p = \frac{3 \cdot 2 + 8}{5 \cdot 2 - 3} = \frac{14}{7} = 2$$

$$p = 2$$

32. $\vec{a}\left(\frac{\sqrt{2}}{2}, \frac{\sqrt{2}}{2}\right)$ və $\vec{b}\left(-\frac{\sqrt{2}}{2}, \frac{\sqrt{2}}{2}\right)$ vektorları arasındaki bucağı tapın.

- A) 45° B) 180° C) 90° D) 135° E) 60°

$$\cos(\vec{a}, \vec{b}) = \frac{x_1 x_2 + y_1 y_2}{\sqrt{x_1^2 + y_1^2} \cdot \sqrt{x_2^2 + y_2^2}} = \frac{\frac{\sqrt{2}}{2} \cdot -\frac{\sqrt{2}}{2} + \frac{\sqrt{2}}{2} \cdot \frac{\sqrt{2}}{2}}{\sqrt{\left(\frac{\sqrt{2}}{2}\right)^2 + \left(\frac{\sqrt{2}}{2}\right)^2} \cdot \sqrt{\left(-\frac{\sqrt{2}}{2}\right)^2 + \left(\frac{\sqrt{2}}{2}\right)^2}} = 0$$

$$\cos(\vec{a}, \vec{b}) = 0$$

$$\angle(\vec{a}, \vec{b}) = 90^\circ$$

33. $\vec{a}(1; m; -2)$ və $\vec{b}(-2; 3; n)$ vektorlarının paralel olduğunu bilişkən, $m \cdot n$ hasilini tapın.

- A) -3 B) -6 C) $-\frac{3}{2}$ D) 4 E) 6

$$\frac{1}{-2} = \frac{m}{3} = \frac{-2}{n}$$

$$mn = 3 \cdot (-2) = -6$$

34. A(-6; 1), B(4; -3) və C(-1; -4) üçbucağın təpə nöqtələridir. C təpəsindən qarşı tərəfə çəkilən medianın uzunluğunu tapın.

- A) 3 B) -3 C) -2
 D) $3 + \sqrt{2}$ E) $2 + \sqrt{3}$

AB həlinətənərin koordinatları

$$x_2 = \frac{-6+4}{2} = -1, \quad y_2 = \frac{1+(-3)}{2} = -1 \quad O(-1; -1) \text{ düz.}$$

$$CO = \sqrt{(-1 - (-1))^2 + (-4 - (-1))^2} = \sqrt{0^2 + (-3)^2} = 3$$

35. $\vec{a}(2; 4)$ və $\vec{b}(4; m)$ vektorları kollinearadır. m -i tapın

- A) 2 B) 8 C) 4 D) 16 E) 12

$$\frac{2}{4} = \frac{4}{m}$$

$$2m = 16$$

$$m = 8$$

36. A_1 nöqtəsi Oy ekseninə nəzərən $A(12; -5)$ nöqtəsinə simmetrik nöqtədir. AA_1 parçasının uzunluğunu tapın.

- A) 26 B) 10 C) 20 D) 24 E) 13

Oy ekseninə nəzərən simmetrik olan nöqtələrin ordinatları eyni, absisləri相反的 olur.

$$A(12; -5) \quad A_1(-12; -5)$$

$$AA_1 = 24$$

$$AA_1 = 24$$

$$AA_1 = 24$$

37. $\vec{d}(1; 2)$ vektoru $\vec{b}(2; m)$ vektoruna perpendikulyardırsa, m -i tapın.

- A) -1 B) 1 C) 0 D) -2 E) 2

$\vec{a} \perp \vec{b}$ olduğda, $\vec{a} \cdot \vec{b} = 0$ olur.

$$\vec{a} \cdot \vec{b} = 1 \cdot 2 + 2 \cdot m = 2 + 2m = 0$$

$$2m = -2$$

$$m = -1$$

38. $\vec{d}(2; -1; 4)$ və $\vec{b}(3; 0; -2)$ vektorları verilmışdır. $2\vec{a} + 5\vec{b}$ vektorunun koordinatlarını tapın.

- A) (4; -2; 8) B) (15; 0; -10) C) (6; 0; -4)

- D) (19; -2; -2) E) (10; -5; 20)

$$2\vec{a} + 5\vec{b} = 2 \cdot \overrightarrow{(2, -1, 4)} + 5 \cdot \overrightarrow{(3, 0, -2)} = (\overline{4}, \overline{-2}, \overline{8}) + (\overline{15}, \overline{0}, \overline{-10}) = (\overline{4+15}, \overline{-2+0}, \overline{8+(-10)}) = (19, -2, -2)$$

39. k -nin hansı qiymətində $A(5; k)$ nöqtəsi $y = \frac{7x+2}{9x-8}$ funksiyasının qrafiki üzərində olar?

- A) 1 B) -4 C) $\frac{1}{4}$ D) $\frac{7}{9}$ E) 10

$$k = \frac{7x+2}{9x-8} = \frac{37}{37} = 1$$

$$k = 1$$

40. m -in hansı qiymətində $\vec{a} = (8; 5)$ və $\vec{b}(4; m)$ vektorları perpendikulyar olar?

- A) 1,6 B) -2 C) 1,25 D) 0,8 E) -6,4

$\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \perp \vec{b}$

$$\vec{a} \cdot \vec{b} = [8, 5] \cdot [4, m] = 8 \cdot 4 + 5m = 32 + 5m = 0$$

$$5m = -32$$

$$m = -6,4$$

41. $4x + by - 1 = 0$ düz xətti $(1; -3)$ nöqtəsindən keçərsə, b əmsalı nəyə bərabərdir?

- A) 3 B) -5/3 C) 5/3 D) -1 E) 1

$$4 \cdot 1 + b \cdot (-3) - 1 = 0$$

$$4 - 3b - 1 = 0$$

$$3b = 3$$

$$b = 1$$

42. $\vec{c}(x; 3; 4)$ və $\vec{d}(-2; y; -4)$ vektorlarının kollinear olduğunu bilişkən, xy hasilini tapın.


- A) -6 B) 4 C) -4 D) -2 E) 3

$$\frac{x}{-2} = \frac{3}{y} = \frac{4}{-4}$$


$$xy = -2 \cdot 3 = -6$$

VEKTÖRLER. KORDİNATLAR METODU

43. Tepeleri $M(0,0)$, $N(2,4)$, $Q(4,4)$ nöqtelerinde olan üçbüçagın M tepesinden çıxan medianı tapın.



44. B nöqtəsi ordinat oxuna nəzərən $A(3;4)$ nöqtəsinə simmetrikdir. AB məsafəsini tapın.



45. Tənliyi $(x-1)^2 + y^2 = 25$ olan çevrənin uzunluğunu tapın.

A) 5π B) 10π C) $7,5\pi$ D) 6π E) π

$$C = 2\pi r = 2\pi \cdot 5 = 10\pi$$

46. $\vec{d}(-2; 6; 3)$ vektoruna kollinear olub, onunla eyni istiqaməti olan vahid vektoru tapın.

A) $\vec{b}\left(-\frac{2}{7}; -\frac{6}{7}; -\frac{3}{7}\right)$ B) $\left(-\frac{2}{7}; \frac{6}{7}; \frac{3}{7}\right)$ C) $\left(-\frac{2}{7}; -\frac{6}{7}; \frac{3}{7}\right)$
 D) $\left(\frac{2}{7}; \frac{6}{7}; -\frac{3}{7}\right)$ E) $\left(\frac{2}{7}; \frac{6}{7}; \frac{3}{7}\right)$

Uzunluğu 1-3 əraibər olan vektorlara vahid vektorlar deyilir. $\vec{a} - a$ kollinear olan vektor

$$K\vec{a} = (-2K, 6K, 3K), |K\vec{a}| = \sqrt{(-2K)^2 + (6K)^2 + (3K)^2} = \sqrt{49K^2} = 7K = 1$$

$$K = \frac{1}{7}$$

$$\frac{1}{7}\vec{a} = \left(-\frac{2}{7}, \frac{6}{7}, \frac{3}{7}\right)$$

47. m -in hansı qiymətində $\vec{d}(3; 4)$ və $\vec{b}(4; m)$ vektorları 90° -lik bucaq əmələ getirir?

A) 4 B) -4 C) -3 D) 0 E) 3

$$\vec{a} \perp \vec{b} \Leftrightarrow \vec{a} \cdot \vec{b} = 0$$

$$\vec{a} \cdot \vec{b} = 3 \cdot 4 + 4 \cdot m = 0$$

$$4m = -12$$

$$m = -3$$

48. $ax + 5y - 2 = 0$ düz xəttinin $A(2; 6)$ nöqtəsindən keçdiyini bilərək, a əm salını tapın.

A) -14 B) -12 C) 10 D) 6 E) 8

$$a \cdot 2 + 5 \cdot 6 - 2 = 0$$

$$2a = -28$$

$$a = -14$$

49. n -in hansı qiymətində $\vec{d}(n; 2-m; 4)$ və $\vec{b}(m; n; 3)$ vektorları perpendikulyar olar?

A) 6 B) 4 C) -6 D) -4 E) 2

$$\vec{a} \perp \vec{b} \Leftrightarrow \vec{a} \cdot \vec{b} = 0$$

$$\vec{a} \cdot \vec{b} = n \cdot m + (2-m) \cdot n + 4 \cdot 3 = 0$$

CFR

$$12n + 2m - nm + 12 = 0$$

$$2n = -12$$

$$n = -6$$

50. x -in hansı qiymətində $\vec{d}(x; -3; 3)$ və $\vec{b}(2; -6; 6)$ vektorları paraleldir? \Leftrightarrow collinearadır.

A) $-\frac{1}{2}$ B) 2 C) $\frac{1}{2}$ D) 1 E) -1

$$\frac{x}{2} = \frac{-3}{-6} = \frac{3}{6}$$

$$x = 1$$

51. x -in hansı qiymətində $\vec{d}(1; -2; 1)$ və $\vec{b}(3; -6; x)$ vektorları paraleldir?

A) 3 B) -3 C) 2 D) -2 E) 1

$$\frac{1}{3} = \frac{-2}{-6} = \frac{1}{x}$$

$$x = 3$$

52. m -in hansı qiymətində $\vec{d}(m; 7; -2)$ vektoru $\vec{b}(-3; m; 2)$ vektoruna perpendikulyar olar?

A) -1 B) 1 C) 0,4 D) -0,4 E) 0

$$\vec{a} \cdot \vec{b} = 0 \Leftrightarrow \vec{a} \perp \vec{b}$$

$$m \cdot (-3) + 7 \cdot m + (-2) \cdot 2 = 0$$

$$-3m + 7m - 4 = 0$$

$$4m = 4 \Rightarrow m = 1$$

53. m -in hansı qiymətində $\vec{d}(m; -7; -2)$ vektoru $\vec{b}(-3; -m; 2)$ vektoruna perpendikulyar olar?

A) 1 B) -1 C) 2/5 D) -2/5 E) 2

$$m \cdot (-3) + (-7) \cdot (-m) + (-2) \cdot 2 = 0$$


$$-3m + 7m - 4 = 0$$

$$4m = 4$$

$$m = 1$$

54. Koordinat başlangıcına nəzərən $A(4;5)$ nöqtəsinə simmetrik olan A' nöqtəsini təyin edin.

A) $A'(4; -5)$ B) $A'(-4; 5)$ C) $A'(-4; -5)$
 D) $A'(5; 4)$ E) $A'(-5; -4)$



55. $(x-4)^2 + y^2 = 25$ çevrəsi ilə Oy oxunun kəsişmə nöqtələrini tapın.

A) (0;2), (0;-2) B) (0;-3), (0;4) C) (0;-3), (0;3)

D) (0;3), (0;-4) E) (0;4) və (0;-4)

$$(0; y), y = ? \quad (0; -3), (0; 3)$$

$$(x-4)^2 + y^2 = 25$$

$$x^2 - 8x + 16 + y^2 = 25$$

$$y^2 = 9$$

$$y = \pm 3$$

56. x -in hansı qiymətində $\vec{d}(4; x; -3)$ vektorunun mütləq qiyməti 5 ola?

A) 11 B) -1 C) 2 D) -2 E) 0

$$|\vec{a}| = \sqrt{4^2 + x^2 + (-3)^2} = \sqrt{16 + x^2 + 9} = \sqrt{x^2 + 25} = 5$$

$$x^2 + 25 = 25$$

$$x^2 = 0$$

$$x = 0$$

VEKTÖRLER. KORDİNATLAR METODU

- 57.** $\vec{a}(4, 5; 6)$ ve $\vec{b}(1, 5; 2)$ vektörleri verilmiştir. $\vec{a} + \vec{b}$ ve $\vec{a} - \vec{b}$ vektörleri arasındaki bucağı tapın. *İşlemi bucağı da isaza eder.*
- A) 90° B) 45° C) 30° D) 0 E) $\arccos \frac{7}{25}$
- $$\vec{a} + \vec{b} = (4, 5+1, 5; 6+2) = (6; 8)$$
- $$\vec{a} - \vec{b} = (4, 5-1, 5; 6-2) = (3; 4)$$
- $$\cos \alpha = \frac{6 \cdot 3 + 8 \cdot 4}{\sqrt{6^2+8^2} \cdot \sqrt{3^2+4^2}} = \frac{18+32}{10 \cdot 5} = \frac{50}{50} = 1$$
- $$\cos \alpha = 1 \Rightarrow \alpha = 0$$

- 58.** A(-5; -2) noktasından koordinat başlangıcına qədər olan məsafəni tapın.
- A) 5 B) 2 C) $\sqrt{21}$ D) $\sqrt{29}$ E) 3
- Koordinat başlangıcı $O(0; 0)$ -dir.
- $$|OA| = \sqrt{(-5-0)^2 + (-2-0)^2} = \sqrt{25+4} = \sqrt{29}$$

- 59.** $ax + by = ab$ düz xətti Ox oxu ilə 45° -li bucaq əmələ gətirir. $\frac{b}{a}$ nisbetini tapın.
- A) 1 B) -1 C) 0 D) -2 E) 2
- $y = kx + b$ xətti funksiyasında düz xəttin bucaq əməsi olan $k = \tan \alpha$ olduğundan
- $$by = -ax + ab$$
- $$y = \frac{-a}{b}x + a \Rightarrow k = \frac{-a}{b} = \tan 45^\circ = 1 \Rightarrow \frac{a}{b} = -1 \Rightarrow \frac{b}{a} = -1$$

- 60.** $x^2 + (y+4)^2 = 36$ çevrənin absis oxu ilə kəsişdiyi nöqtələrin koordinatlarını tapın.
- A) $(\sqrt{20}; 0)$ və $(-\sqrt{20}; 0)$ B) $(5; 0)$ və $(-5; 0)$
 C) $(-\sqrt{5}; 0)$ və $(\sqrt{5}; 0)$ D) $(1; 0)$ və $(-1; 0)$
 E) $(0; \sqrt{20})$ və $(0; -\sqrt{20})$

Ox oxu ilə kəsişmə nöqtələrinin ordinatları 0 olur
 $(x; 0) \quad x^2 + (0+4)^2 = 36$
 $x^2 = 36$
 $x = \pm \sqrt{36} = \pm 6$ $(\sqrt{36}; 0)$ və $(-\sqrt{36}; 0)$

- 61.** x -in hansı qiymətində $\vec{a}(x; -4; 4)$ və $\vec{b}(1; -2; 2)$ vektörleri paraleldir?
- A) 2 B) -2 C) 3 D) -1 E) 1
- $$\frac{x}{1} = \frac{-4}{-2} = \frac{4}{2}$$
- $$x = 2$$

- 62.** m -in hansı qiymətində $\vec{a}(4; 3)$ və $\vec{b}(5; m)$ vektorlarının mütləq qiymətləri bərabər olar?
- A) 2 B) 1 C) 0 D) -1 E) 7
- $$|\vec{a}| = \sqrt{4^2+3^2} = \sqrt{16+9} = \sqrt{25} = 5$$
- $$|\vec{b}| = \sqrt{5^2+m^2} = \sqrt{25+m^2}$$
- $$\sqrt{25+m^2} = 5$$
- $$25+m^2 = 25$$
- $$m^2 = 0$$
- $$m = 0$$

- 63.** B(-4; -3) nöqtəsindən koordinat başlangıcına qədər olan məsafəni tapın.

- A) 5 B) 4 C) 3 D) 7 E) 1
- D) $(0, 0)$ E) $(-4, -3)$
- $$|OB| = \sqrt{(-4-0)^2 + (-3-0)^2} = \sqrt{16+9} = \sqrt{25} = 5$$

- 64.** $ax + by = ab$ düz xətti Ox oxu ilə 60° -li bucaq əmələ gətirir. $\frac{b}{a}$ nisbetini tapın.

- A) $-\sqrt{3}$ B) $\sqrt{3}$ C) $\frac{1}{\sqrt{3}}$ D) $-\frac{1}{\sqrt{3}}$ E) 1
- $$k = \tan 60^\circ = \sqrt{3} = -\frac{b}{a} \Rightarrow \frac{b}{a} = -\sqrt{3}$$

- 65.** $4x + 3y - 24 = 0$ düz xətti və koordinat oqlarının əmələ gətirdiyi üçbucağın perimetrini tapın.

- A) 22 B) 30 C) 26 D) 28 E) 24
- $x=0 \Rightarrow 3y=24 \Rightarrow y=8$
 $y=0 \Rightarrow 4x=24 \Rightarrow x=6$
 $\sqrt{8^2+6^2}=10$
 $P=6+8+10=24$
-

- 66.** Əgər $\vec{a}(-2; 2; 5)$ və $\vec{b}(2; 3; -5)$ olarsa, $\vec{a} + \vec{b}$ vektorunun mütləq qiymətini tapın.

- A) $\sqrt{17}$ B) 4 C) 5 D) 4,5 E) $\sqrt{19}$
- $$\vec{a} + \vec{b} = (-2+2; 2+3; 5+(-5)) = (0; 5; 0)$$
- $$|\vec{a} + \vec{b}| = \sqrt{0^2+5^2+0^2} = 5$$

- 67.** x -in hansı qiymətində $\vec{a}(-3; 6; x)$ vektorunun mütləq qiyməti 9-a bərabər olar?

- A) ± 6 B) 7 C) ± 7 D) 6 E) -7
- $$|\vec{a}| = \sqrt{(-3)^2+6^2+x^2} = \sqrt{9+36+x^2} = \sqrt{45+x^2} = 9$$
- $$45+x^2 = 81$$
- $$x^2 = 36$$
- $$x = \pm 6$$

- 68.** $\vec{a}(5; 0; 0)$ və $\vec{b}(0; 4; 0)$ vektorları arasındaki bucağı tapın.

- A) 45° B) 90° C) 135° D) 60° E) 180°
- $$\cos \alpha = \frac{\vec{a} \cdot \vec{b}}{|\vec{a}| \cdot |\vec{b}|} = \frac{5 \cdot 0 + 0 \cdot 4 + 0 \cdot 0}{\sqrt{5^2+0^2+0^2} \cdot \sqrt{0^2+4^2+0^2}} = \frac{0}{5 \cdot 4} = 0$$
- $$\cos \alpha = 0$$
- $$\alpha = 90^\circ$$

- 69.** $2x - 3y - 12 = 0$ düz xətti və koordinat oqlarının əmələ gətirdiyi üçbucağın perimetrini tapın.

- A) $10 + 2\sqrt{13}$ B) 62 C) 23 D) 46 E) 36
- $y=0 \Rightarrow 2x=12 \Rightarrow x=6$
 $(6, 0)$
 $x=0 \Rightarrow 3y=-12 \Rightarrow y=-4$
 $(0, -4)$
- $$P=4+6+2\sqrt{13} = 10+2\sqrt{13}$$
-

VEKTÖRLER. KORDİNALAR METODU

85. $\vec{d}(6; 8)$ vektorunun mütlaq qiymətinə tapın.

- A) 6 B) 8 C) 2 D) 10 E) 5

$$|\vec{a}| = \sqrt{6^2 + 8^2} = \sqrt{36 + 64} = \sqrt{100} = 10$$

86. m -in hansı qiymətində $\vec{d}(3; m)$ vektoru $\vec{b}(1; \frac{1}{3})$ vektoruna perpendikulyar olar?

- A) 9 B) 3 C) 6 D) -9 E) 4
 $\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \quad \vec{a} \cdot \vec{b} = 3 \cdot 1 + m \cdot \frac{1}{3} = 0$
 $\frac{m}{3} = -3$
 $m = -3 \cdot 3$
 $m = -9$

87. $\vec{d}(x; 2; 6)$ və $\vec{b}(3; y; 4)$ vektorları kollinearidir, $x \cdot y$ hasilini tapın.

- A) 24 B) 12 C) 6 D) 4 E) 2
 $\vec{a} \parallel \vec{b} \Rightarrow \frac{x}{3} = \frac{2}{y} = \frac{6}{4}$
 $xy = 3 \cdot 1$
 $xy = 6$

88. $\vec{d}(x; 3; 4)$ və $\vec{b}(5; 6; 3)$ vektorları verilmişdir. x -in hansı qiymətində \vec{d} və \vec{b} vektorları perpendikulyardır?

- A) -6 B) 6 C) 10 D) -1,2 E) 2
 $\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \quad \vec{a} \cdot \vec{b} = x \cdot 5 + 3 \cdot 6 + 4 \cdot 3 = 0$
 $5x + 18 + 12 = 0$
 $5x = -30$
 $x = -6$

89. $\vec{d}(2; 1; x)$ və $\vec{b}(3; -4; 2)$ vektorları perpendikulyardır. x -i tapın.

- A) 2 B) -1 C) 1 D) 3 E) 4
 $\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \quad 2 \cdot 3 + 1 \cdot (-4) + x \cdot 1 = 0$
 $6 - 4 + 2x = 0$
 $2x = -2$
 $x = -1$

90. x -in hansı qiymətində $\vec{d}(x; 4; 8)$ və $\vec{b}(x^2; 6; 5)$ vektorları perpendikulyardır?

- A) -4 B) 0 C) 4 D) 8 E) 2
 $\vec{a} \cdot \vec{b} = 0 \Rightarrow \vec{a} \perp \vec{b} \quad x \cdot x^2 + 4 \cdot 6 + 8 \cdot 5 = 0$
 $x^3 + 24 + 40 = 0$
 $x^3 = -64$
 $x = -4$

91. $\vec{d}(8; 6)$ və $\vec{b}(4; 3)$ vektorları verilmişdir. \vec{d} və $\vec{d} - \vec{b}$ vektorları arasındaki bucağı tapın.

- A) 45° B) $\arccos \frac{7}{25}$ C) 90° D) 30° E) 0°
 $\vec{a} (8; 6) \quad \vec{a} - \vec{b} = (8-4; 6-3) = (4; 3)$
 $\vec{a} - \vec{b} = (4; -3)$
 $\cos \alpha = \frac{\vec{a} \cdot (\vec{a} - \vec{b})}{|\vec{a}| \cdot |\vec{a} - \vec{b}|} = \frac{8 \cdot 4 + 6 \cdot (-3)}{\sqrt{8^2 + 6^2} \cdot \sqrt{4^2 + (-3)^2}} = \frac{32 - 18}{10 \cdot 5} = \frac{14}{50} = \frac{7}{25}$
 $\cos \alpha = \frac{7}{25}$
 $\alpha = \arccos \frac{7}{25}$

92. x -in hansı qiymətində $\vec{d}(1; x; 3)$ və $\vec{b}(1; 2; -1)$ vektorları perpendikulyar olar?

- A) 0 B) 1 C) -1 D) 2 E) -2
 $\vec{a} \cdot \vec{b} = 0 \Rightarrow \vec{a} \perp \vec{b} \quad \vec{a} \cdot \vec{b} = 1 \cdot 1 + x \cdot 2 + 3 \cdot (-1) = 0$
 $1 + 2x - 3 = 0$
 $2x = 2$
 $x = 1$

93. $\vec{d}(3; -5; 8)$ və $\vec{b}(-1; 1; -4)$ olarsa, $\vec{d} + \vec{b}$ vektorunun uzunluğunu tapın.

- A) $\sqrt{56}$ B) 6 C) $4\sqrt{11}$ D) 8 E) 2
 $\vec{a} + \vec{b} = (3 + (-1); -5 + 1; 8 + (-4)) = (2; -4; 4)$
 $|\vec{a} + \vec{b}| = \sqrt{2^2 + (-4)^2 + 4^2} = \sqrt{4 + 16 + 16} = \sqrt{36} = 6$

94. $\vec{d}(2; 4)$ və $\vec{b}(2; m)$ vektorları verilmişdir. m -in hansı qiymətində bu vektorlar perpendikulyar olar?

- A) 1 B) -1 C) -4 D) 4 E) 0
 $\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \quad \vec{a} \cdot \vec{b} = 2 \cdot 2 + 4 \cdot m = 4 + 4m = 0$
 $4 + 4m = 0$
 $4m = -4$
 $m = -1$

95. n -in hansı qiymətində $\vec{d}(2; 5; n)$ və $\vec{b}(4; 3; 2)$ vektorları perpendikulyar olar?

- A) 2 B) 11 C) 11,5 D) -7 E) -11,5
 $\vec{a} \cdot \vec{b} = 0 \Rightarrow \vec{a} \perp \vec{b}$
 $\vec{a} \cdot \vec{b} = 2 \cdot 4 + 5 \cdot 3 + n \cdot 2 = 0$
 $8 + 15 + 2n = 0$
 $2n = -23$
 $n = -11,5$

96. $\vec{d}(3; 4; 6)$ və $\vec{b}(6; 3; -5)$ vektorları arasındaki bucağı tapın.

- A) 30° B) 60° C) 90° D) $\arccos \frac{1}{3}$ E) 45°
 $\cos \alpha = \frac{\vec{a} \cdot \vec{b}}{|\vec{a}| \cdot |\vec{b}|} = \frac{3 \cdot 6 + 4 \cdot 3 + 6 \cdot (-5)}{\sqrt{3^2 + 4^2 + 6^2} \cdot \sqrt{6^2 + 3^2 + (-5)^2}} = \frac{18 + 12 - 30}{\sqrt{61} \cdot \sqrt{62}} = \frac{0}{\sqrt{61} \cdot \sqrt{62}} = 0$
 $\cos \alpha = 0 \Rightarrow \alpha = 90^\circ$

97. $\vec{d}(6; -2; -3)$ və $\vec{b}(5; 0; 0)$ vektorları arasındaki bucağı tapın.

- A) 30° B) $\arcsin \frac{6}{7}$ C) $\arccos \frac{6}{7}$ D) $\arccos \frac{1}{5}$ E) 45°
 $\cos \alpha = \frac{6 \cdot 5 + (-2) \cdot 0 + (-3) \cdot 0}{\sqrt{6^2 + (-2)^2 + (-3)^2} \cdot \sqrt{5^2 + 0^2 + 0^2}} = \frac{30}{\sqrt{49} \cdot \sqrt{25}} = \frac{30}{7 \cdot 5} = \frac{6}{7}$
 $\cos \alpha = \frac{6}{7}$
 $\alpha = \arccos \frac{6}{7}$


98. A(-4; 5) və B(0; 2) nöqtələri arasındaki məsafəni tapın.

- A) 4 B) 3 C) 1 D) 4,5 E) 5
 $|AB| = \sqrt{(-4-0)^2 + (5-2)^2} = \sqrt{16+9} = \sqrt{25} = 5$

VEKTÖRLER. KORDİNATLAR METODU

70. Oy oxuna nazaren $A(-5; 4)$ nöqtəsinə simmetrik olan A' nöqtəsinin təyin edin.

- A) $A'(5; -4)$ B) $A'(5; 4)$ C) $A'(-5; -4)$
 D) $A'(4; -5)$ E) $A'(4; 5)$



71. $\vec{a}(0; 2; 3)$ və $\vec{b}(2; 1; 3)$ olduqda $\vec{a} + \vec{b}$ vektorunun mütləq qiymətini tapın.

A) 5 B) 6 C) 3 D) 7 E) 8
 $\vec{a} + \vec{b} = (0+1; 2+1; 3+3) = (1; 3; 6)$
 $|\vec{a} + \vec{b}| = \sqrt{1^2 + 3^2 + 6^2} = \sqrt{1+9+36} = \sqrt{46} = 7$

72. $\vec{a}(2; -4; 5)$ və $\vec{b}(0; 2; 0)$ vektorları arasındaki bucağı tapın.

- A) $\arccos\left(-\frac{4}{\sqrt{45}}\right)$ B) $\arccos\left(\frac{8}{\sqrt{45}}\right)$ C) $\arccos\left(-\frac{\sqrt{45}}{45}\right)$
 D) 60° E) 135°

$\cos\alpha = \frac{\vec{a} \cdot \vec{b}}{|\vec{a}| |\vec{b}|} = \frac{3 \cdot 0 + (-4) \cdot 2 + 5 \cdot 0}{\sqrt{2^2 + (-4)^2 + 5^2} \cdot \sqrt{0^2 + 2^2 + 0^2}} = \frac{-8}{\sqrt{45} \cdot 2} = -\frac{4}{\sqrt{45}}$
 $\cos\alpha = -\frac{4}{\sqrt{45}}$ $\alpha = \arccos\left(-\frac{4}{\sqrt{45}}\right)$


73. $\vec{a}(-3; 2; -4)$ və $\vec{b}(2; 3; -5)$ vektorlarının skalyar hasilini tapın.

- A) 20 B) 42 C) 8 D) -20 E) -42

$\vec{a} \cdot \vec{b} = -3 \cdot 2 + 2 \cdot 3 + (-4) \cdot (-5) = -6 + 6 + 20 = 20$

74. A(2;3) və B(6;3) olduqda AB parçasının orta nöqtəsinin koordinatlarını tapın.

- A) (3;3) B) (4;3) C) (2;6) D) (2;3) E) (6;3)



75. $x - 2y + 4 = 0$ düz xəttinin Oy oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın.

- A) (-4;0) B) (0;-4) C) (4;0) D) (0;2) E) (2;0)

Oy oxu ilə kəsişdikdə $y=0$ olur. $x - 2 \cdot 0 + 4 = 0$
 $x = -4$
 $(-4; 0)$

76. $2x + 3y + 12 = 0$ düz xəttinin Oy oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın.

- A) (0;4) B) (0;-4) C) (4;0) D) (-4;0) E) (0;0)

Oy oxu ilə $x=0$ $2 \cdot 0 + 3y + 12 = 0$
 $3y = -12$
 $y = -4$ $(0; -4)$

77. A(3;-2) və B(-3;6) nöqtələri arasındaki məsafəni tapın.

- A) 10 B) 8 C) 12 D) 14 E) 6

$$|AB| = \sqrt{(-3-3)^2 + (6-(-2))^2} = \sqrt{36+64} = \sqrt{100} = 10.$$

78. A(5;-2) və B(-4;10) nöqtələri arasındaki məsafəni tapın.

- A) 15 B) 13 C) 14 D) 12 E) $\sqrt{63}$

$$|AB| = \sqrt{(-4-5)^2 + (10-(-2))^2} = \sqrt{81+144} = \sqrt{225} = 15$$

79. $x + 2y + 3 = 0$ düz xəttinin bucaq əməsalını tapın.

- A) $-\frac{1}{2}$ B) -2 C) $\frac{1}{2}$ D) 2 E) $-\frac{1}{3}$

$$1y = -x - 3$$

$$y = -\frac{1}{2}x - \frac{3}{2}$$

$$\kappa = -\frac{1}{2}$$

80. $\vec{a}(1;1)$ və $\vec{b}\left(2, \frac{1}{2}\right)$ vektorları arasındaki bucağın kosinusunu tapın.

- A) $\frac{5\sqrt{17}}{34}$ B) $\frac{5\sqrt{26}}{34}$ C) $\frac{5\sqrt{30}}{34}$ D) $\frac{5\sqrt{34}}{30}$ E) $\frac{5\sqrt{34}}{34}$

$$\cos\alpha = \frac{1 \cdot 2 + 1 \cdot \frac{1}{2}}{\sqrt{1^2 + 1^2} \cdot \sqrt{2^2 + \left(\frac{1}{2}\right)^2}} = \frac{2 \frac{1}{2}}{\sqrt{2} \cdot \sqrt{4 \frac{1}{4}}} = \frac{\frac{5}{2}}{\frac{\sqrt{17}}{2}} = \frac{5}{\sqrt{17}} = \frac{5}{\sqrt{17}} \cdot \frac{\sqrt{17}}{\sqrt{17}} = \frac{5\sqrt{17}}{34}$$

81. A_1 nöqtəsi Ox oxuna nazaren A(6; 2,5) nöqtəsinə simmetrikdir.

AA_1 parçasının uzunluğunu tapın.

- A) 15 B) 12 C) 5 D) 6,5 E) 10

Ox oxuna nazaren simmetriyada $A(x; y)$ nöqtəsi $A_r(x; -y)$ nöqtəsinə keçir. $A(6; 2,5) \rightarrow A_r(6; -2,5)$

$$|AA_r| = \sqrt{(6-6)^2 + (-2,5-2,5)^2} = \sqrt{0+25} = 5.$$

82. A_1 nöqtəsi koordinat başlanğıcına nazaren A(-6; 8) nöqtəsinə simmetrikdir. AA_1 parçasının uzunluğunu tapın.

- A) 20 B) 24 C) 18 D) 12 E) 16

Koordinat başlanğıcına nazaren simmetriyada

$$A(x; y) \rightarrow A_r(-x; -y) \quad \# A_1 = \sqrt{(-6-6)^2 + (-8-8)^2} = \sqrt{144+256} = \sqrt{400} = 20$$

83. A(1;1) və B(4;-3) nöqtələri verilmişdir. \overrightarrow{AB} vektorunun uzunluğunu tapın.


- A) $\sqrt{2}$ B) $\sqrt{5}$ C) 5 D) 3 E) 2

$$|\overrightarrow{AB}| = \sqrt{(4-1)^2 + (-3-1)^2} = \sqrt{9+16} = \sqrt{25} = 5$$

84. Radiusu 4 sm olan və Oy oxuna A(-3;0) nöqtəsində toxunan çəvərinin mərkəzinin koordinat başlanğıcından olan məsafəsini tapın.

- A) 1 B) 3 C) 2 D) 5 E) 7

$$\sqrt{4^2 + 3^2} = \sqrt{16+9} = 5$$



VEKTÖRLER. KORDİNALAR METODU

- 99.** k -nin hansı qiymətlərində A(2; k) və B(3; -2) nöqtələrinin arasındakı məsafə $\sqrt{10}$ -a bərabərdir?

A)-5; 2 B)3; 1 C)-5; 1 D)-1; 5 E)2; 3

$$AB = \sqrt{(2-3)^2 + (k-(-2))^2} = \sqrt{1 + (k+2)^2} = \sqrt{10}$$

$$\begin{aligned} 1 + (k+2)^2 &= 10 \\ (k+2)^2 &= 9 \\ k+2 &= \pm 3 \\ k &= \pm 3 - 2 \end{aligned}$$

- 100.** $M_1(2; 3)$ və $M_2(-4; 7)$ olarsa, M_1M_2 parçasının orta nöqtəsinin koordinatlarını tapın.

A)(3; 5) B)(3; -2) C)(-1; 5) D)($-\frac{9}{2}; -\frac{1}{2}$) E)($\frac{3}{2}; \frac{1}{2}$)

$$O\left(\frac{2+(-4)}{2}; \frac{3+7}{2}\right)$$

$$O(-1; 5)$$

- 101.** A(2; 4) və B(-2; -6) nöqtələri verilmişdir. AB parçasının orta nöqtəsinin koordinatlarını tapın.

A)(-1; 0) B)(0; -2) C)(1; -1) D)(0; -1) E)(-1; 2)

$$O\left(\frac{2+(-2)}{2}; \frac{4+(-6)}{2}\right)$$

$$O(0; -1)$$

- 102.** a parametrinin hansı müsbət qiymətində B(a ; -9) nöqtəsinə OX oxuna nəzərən simmetrik olan nöqtə $(x-5)^2 + (y+3)^2 = 225$ tənliyi ilə verilmiş çevrənin üzərində ola?

A)4 B)5 + $\sqrt{369}$ C) $-5 + \sqrt{369}$ D)14 E)12

$$\begin{aligned} B(a; -9) &\xrightarrow{\text{B}_1} B_1(a; 9) & (a-5)^2 + (9+3)^2 &= 225 \\ (a-5)^2 &= 225 - 144 \\ (a-5)^2 &= 81 \\ a-5 &= \pm 9 \\ a &= \pm 9 + 5 \\ a_1 &= 9 + 5 = 14 > 0 \\ a_2 &= -9 + 5 = -4 \end{aligned}$$

- 103.** $\vec{a}(2; 3)$ və $\vec{b}(-2; 2)$ vektorlarının skalar hasilini tapın.

A)5 B)-3 C)2 D)4 E)4

$$\vec{a} \cdot \vec{b} = 2 \cdot (-2) + 3 \cdot 2 = -4 + 6 = 2$$

- 104.** $\vec{a}(1; \frac{4}{3})$ vektoru verilmişdir. $3\vec{a}$ vektorunun mütləq qiymətini tapın.

A)3 B)3,6 C)4 D)4,8 E)5

$$3\vec{a} = 3\left(1; \frac{4}{3}\right) = (3; 4) \quad |3\vec{a}| = \sqrt{3^2 + 4^2} = 5$$

- 105.** M(1; -2) nöqtəsi AB parçasının orta nöqtəsidir. A nöqtəsinin koordinatları (2; 3) olarsa, B nöqtəsinin koordinatlarını tapın.

A)(0; 6) B)(1; 7) C)(0; -7) D)(2; 0) E)($\frac{3}{2}; -\frac{1}{2}$)

$$\begin{aligned} A(2; 3) & \quad B(x; y) & \frac{x+2}{2} = 1 & \quad \frac{y+3}{2} = -2 \\ x+2 &= 2 & y+3 &= -4 \\ x &= 0 & y &= -7 \\ B(0; -7) & \end{aligned}$$

CFR

- 106.** $x + 2y + 3 = 0$ düz xəttinin bucaq əmsalını tapın

A) $\frac{1}{2}$ B) $\frac{3}{2}$ C) $-\frac{1}{2}$ D) $-\frac{3}{2}$ E)-2

$$\begin{aligned} 2y &= -x - 3 \\ y &= -\frac{1}{2}x - \frac{3}{2} \\ k &= -\frac{1}{2} \end{aligned}$$

- 107.** $\vec{a}(-2; 3)$ və $\vec{b}(2; n)$ vektorları verilmişdir. n -in hansı qiymətində \vec{a} və \vec{b} vektorları perpendikulyardır?

A)1 B) $\frac{4}{3}$ C) $\frac{5}{3}$ D)2 E) $\frac{7}{3}$

$$\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0$$

$$\vec{a} \cdot \vec{b} = -2 \cdot 2 + 3 \cdot n = 0$$

$$-4 + 3n = 0$$

$$\begin{aligned} 3n &= 4 \\ n &= 4/3 = \frac{4}{3} \end{aligned}$$

- 108.** α -nın hansı qiymətində $\vec{a}(2; \alpha; -3)$ və $\vec{b}(\alpha; 5; 7)$ vektorları perpendikulyardır?

A)1 B)2 C)3 D)4 E)5

$$\vec{a} \cdot \vec{b} = 2\alpha + 5\alpha - 21 = 0$$

$$7\alpha = 21$$

$$\alpha = 3$$

- 109.** m -in hansı qiymətində $\vec{a}(4; 6; -8)$ və $\vec{b}(m; -12; 16)$ vektorları paralel ola?

A)4 B)8 C)-8 D)3 E)-4

$$\frac{4}{m} = \frac{6}{-12} = \frac{-8}{16}$$

$$m = -8$$

- 110.** Çevrənin diametrinin uc nöqtələrinin koordinatları (-1; 1) və (5; -5) olarsa, çevrənin mərkəzinin koordinatlarını tapın.

A)(-3; 3) B)(4; -4) C)(-6; 6) D)(2; -2) E)(-2; 2)

Cəvrənin mərkəzi diametrin ortasıdır.


$$O\left(\frac{-1+5}{2}; \frac{1+(-5)}{2}\right) \Rightarrow O(2; -2)$$

- 111.** Koordinat oksları və $x + 2y - 6 = 0$ düz xəttinin əmələ gətirdiyi üçbucağın sahəsini tapın.

A)7 B)18 C)4,5 D)9 E)12

$$\begin{aligned} x &= 0, \quad 2y - 6 = 0 \\ y &= 3 \end{aligned}$$

$$\begin{aligned} y &= 0, \quad x - 6 = 0 \\ x &= 6 \end{aligned}$$



- 112.** $(x - 2)^2 + (y - 1)^2 = 14$ və $(x + 2)^2 + y^2 = 21$ cəvralarının mərkəzləri arasındaki məsafəni tapın.

A)4 B)2 C) $\sqrt{6}$ D)3 E)6

$$O_1(2; 1) \quad (x+2)^2 + y^2 - 2 \cdot 2 \cdot y - 1 + 1^2 = 21 + 1^2$$

$$(x+2)^2 + (y-1)^2 = 22$$

$$O_2(-2; 1)$$

$$O_1O_2 = \sqrt{(-2-2)^2 + (1-1)^2} = \sqrt{16+0} = 4$$

VEKTÖRLER. KORDİNALAR METODU

- 113.** A(5;1), C(3;7) olarsa, ABCD paralelögörünün diaqonallarının kesişme nöqtəsinin koordinatları cəmini tapın.

A)8 B)16 C)4 D)3 E)20

Paralelögörün diaqonalları

Kesişmə nöqtəsi yaraya bölinir.

$$O\left(\frac{5+3}{2}; \frac{1+7}{2}\right) \Rightarrow O(4; 4)$$



- 114.** Diametrinin üç nöqtələrinin A(-5;8) və B(3;-2) olduğunu bilərək, çevrənin mərkəzinin koordinatlını tapın.

A)(4;3) B)(-4;5) C)(4;-5) D)(0;0) E)(4;1)

$$O\left(\frac{-5+3}{2}; \frac{8+(-2)}{2}\right) \Rightarrow O(-1; 3)$$

- 115.** Koordinat oxlarının və $2x + y - 8 = 0$ düz xəttinin əmələ gətirdiyi üçbuğanın sahəsini tapın.

A)16 B)10 C)18 D)6 E)4


$$x=0, \quad y-8=0$$

$$y=8 \quad (0, 8)$$

$$y=0, \quad 2x-8=0$$

$$2x=8 \quad (4, 0)$$

$$x=4$$



- 116.** $(x+3)^2 + (y+2)^2 = 25$ və $(x-9)^2 + (y-3)^2 = 1$ çəvərlərinin mərkəzləri arasındaki məsafəni tapın.

A)13 B)12 C)24 D)4 E)169

$$O_1(-3, -2) \quad O_2(9, 3)$$


$$|O_1 O_2| = \sqrt{(-3-9)^2 + (3-(-2))^2} = \sqrt{144 + 25} = \sqrt{169} = 13$$

- 117.** Çevrə x oxuna koordinat başlanğıcında toxunur və y oxunu

A(0;8) nöqtəsində kəsirse, onun radiusunu tapın.

A)8 B)4 C)3 D)6

$$r = \frac{0+8}{2} = 4$$




- 118.** ABCDA₁B₁C₁D₁ -paralelepipeddir. $\overrightarrow{AB} + \overrightarrow{AD} + \overrightarrow{CC_1}$ cəmi aşağıdakılardan hansıdır?

A) $\overrightarrow{BD_1}$ B) $\overrightarrow{B_1D}$ C) $\overrightarrow{A_1C}$

D) $\overrightarrow{AC_1}$ E) $\overrightarrow{BA_1}$

$$\overrightarrow{AB} = \overrightarrow{B_1C}$$

$$\overrightarrow{AB} + \overrightarrow{AD} + \overrightarrow{CC_1} = \overrightarrow{AB} + \overrightarrow{B_1C} + \overrightarrow{CC_1} = \overrightarrow{AC} + \overrightarrow{CC_1} = \overrightarrow{AC_1}$$



- 119.** $\vec{a}(1; -1; k)$ və $\vec{b}(-1; -6; 4)$ vektorları verilmişdir. k -in hansı qiymətində $2\vec{a} - \vec{b}$ vektorunun uzunluğu 5-e bərabərdir?

A)-2 B)2 C)0 D)11 E)7

$$2\vec{a} - \vec{b} = 2(1; -1; k) - (-1; -6; 4) = (2; -2; 2k) - (-1; -6; 4) = (2 - 1; -2 + 6; 2k - 4) = (1; 4; 2k - 4)$$

$$|2\vec{a} - \vec{b}| = \sqrt{1^2 + 4^2 + (2k-4)^2} = \sqrt{9 + 16 + (2k-4)^2} = \sqrt{25 + (2k-4)^2}$$

$$25 + (2k-4)^2 = 25$$

$$(2k-4)^2 = 0$$

$$2k-4=0$$

$$2k=4$$

$$k=2$$

CFR

- 120.** $2x + 3y = 5$ və $3x + ky = 7$ düz xətləri k -in hansı qiymətində paralel olar?

A)0,5 B)1,5 C)2,5 D)3,5 E)4,5

$$\frac{1}{3} = \frac{3}{k} \neq \frac{2}{7}$$

$$2k = 3 \cdot 7$$

$$k = 9 : 2 = 4,5$$

- 121.** $\vec{a}(5; k; -2)$, $\vec{b}(2; 10; -1)$ vektorları verilmışdır. k -in hansı

qiymətində $2\vec{a} + \vec{b}$ vektorunun uzunluğu 13-e bərabərdir?

A)-5 B)5 C)2 D)-2 E)10

$$2\vec{a} + \vec{b} = 2(5; k; -2) + (2; 10; -1) = (10; 2k; -4) + (2; 10; -1) = (12; 2k+10; -5)$$

$$\sqrt{12^2 + (2k+10)^2 + (-5)^2} = \sqrt{144 + (2k+10)^2} = 13$$

$$144 + (2k+10)^2 = 169 \Rightarrow 2k+10=0 \Rightarrow k=-5$$

- 122.** Bucaqəmsalı $-\frac{2}{3}$ olan düz xətlər ailəsinin (çoxluğunun) tənliyini yazın.


A) $2x + 3y + c = 0$ B) $2x - 3y + c = 0$ C) $3x + 2y + c = 0$

D) $3x - 2y + c = 0$ E) $2x - y + c = 0$

$$g = -\frac{2}{3}x + b$$

$$3g = -2x + 3b$$

$$2x + 3y + c = 0$$




- 123.** Şəkildəki ABCD kvadratının diaqonalını tapın.

A) $\sqrt{6}$ B) $\sqrt{7}$ C) $\sqrt{8}$ D) 3 E) $\sqrt{10}$

$$|AB| = \sqrt{1^2 + 2^2} = \sqrt{5}$$

$$|AC| = |AB|\sqrt{2} = \sqrt{5} \cdot \sqrt{2} = \sqrt{10}$$



- 124.** Şəkildən istifadə edərək, ABCD kvadratının tərifini tapın.

A) $2\sqrt{2}$ B) 2 C) 4 D) $\sqrt{2}$ E) $2\sqrt{3}$

$$AC = 6 - 2 = 4 = \sqrt{4} = \sqrt{2}$$

$$|AB| = \frac{4}{\sqrt{2}} = 2\sqrt{2}$$

- 125.** $|\vec{a}| = |\vec{b}|$ və $\vec{a} \perp \vec{b}$ olarsa, $2\vec{a} + \vec{b}$ vektorları arasındaki bucağın kosinusunu tapın.

A) $\frac{1}{2}$ B) $\frac{1}{3}$ C) $\frac{3}{4}$ D) $\frac{4}{5}$ E) $\frac{3}{5}$

$$\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \Rightarrow |\vec{a}| \cdot |\vec{b}| \cdot \cos \alpha = |\vec{a}| \cdot |\vec{b}| \cdot 1 = |\vec{a}| \cdot |\vec{b}| \cdot \vec{a} \cdot \vec{b} = 0$$

$$\cos \alpha = \frac{(\vec{a} + 2\vec{b}) \cdot (2\vec{a} + \vec{b})}{|\vec{a} + 2\vec{b}| \cdot |2\vec{a} + \vec{b}|} = \frac{2\vec{a}^2 + 4\vec{a}\vec{b} + 2\vec{b}^2}{|\vec{a} + 2\vec{b}| \cdot |2\vec{a} + \vec{b}|} = \frac{2|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + 2|\vec{b}|^2}{\sqrt{(|\vec{a}| + 2|\vec{b}|)^2} \cdot \sqrt{(|2\vec{a}| + |\vec{b}|)^2}} =$$


$$= \frac{2|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + 2|\vec{b}|^2}{\sqrt{(|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + 4|\vec{b}|^2) \cdot (|4\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + |\vec{b}|^2)}} =$$

$$= \frac{4|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + 2|\vec{b}|^2}{\sqrt{(5|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + 4|\vec{b}|^2) \cdot (5|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + |\vec{b}|^2)}} =$$

$$= \frac{4|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + 2|\vec{b}|^2}{\sqrt{5|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + |\vec{b}|^2} \cdot \sqrt{5|\vec{a}|^2 + 4|\vec{a}||\vec{b}| + |\vec{b}|^2}} =$$

$$= \frac{4|\vec{a}|^2}{4|\vec{a}|^2} = \frac{4}{4} = 1$$

$$\cos \alpha = \frac{4}{4} = 1$$



$$2 = 5 + 5 - 2 \cdot 5 \cos \alpha$$


$$2 = 10 - 10 \cos \alpha$$

$$10 \cos \alpha = 8$$

$$\cos \alpha = \frac{8}{10} = \frac{4}{5}$$

VEKTÖRLER. KORDİNALAR METODU

126. $|\vec{a}| = |\vec{b}|$ ve $\vec{a} \perp \vec{b}$ olduğunu bilersek, $\vec{a} - 2\vec{b}$ ve $2\vec{a} - \vec{b}$



vektörleri arasındaki buçağın kosinusunu tapın.

- A) $\frac{4}{5}$ B) $\frac{1}{3}$ C) $\frac{1}{2}$ D) $\frac{\sqrt{5}}{3}$ E) $\frac{1}{4}$

$$\vec{a}^2 = |\vec{a}|^2 = |\vec{b}|^2 = |\vec{b}|^2 \Rightarrow \vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0$$

$$\cos \alpha = \frac{(\vec{a} - 2\vec{b}) \cdot (2\vec{a} - \vec{b})}{|\vec{a} - 2\vec{b}| \cdot |2\vec{a} - \vec{b}|} = \frac{2\vec{a}^2 - \vec{a}\vec{b} - 4\vec{a}\vec{b} + 2\vec{b}^2}{\sqrt{(\vec{a} - 2\vec{b})^2} \cdot \sqrt{(2\vec{a} - \vec{b})^2}} =$$

$$\frac{2|\vec{a}|^2 - 0 - 0 + 2|\vec{b}|^2}{\sqrt{4|\vec{a}|^2 - 4\vec{a}\vec{b} + 4\vec{b}^2} \cdot \sqrt{4|\vec{a}|^2 - 4\vec{a}\vec{b} + \vec{b}^2}} = \frac{4|\vec{a}|^2}{\sqrt{5|\vec{a}|^2}} = \frac{4}{5}$$

127. Koordinat başlangıcından $x^2 + 16x + y^2 - 12y + 84 = 0$ çevresinin merkezine göre olan mesafeni tapın.

- A) 8 B) 6 C) 9 D) 10 E) 2

$$(x^2 + 2x + 8)^2 + (y^2 - 2y + 6)^2 = -84 + 8^2 + 6^2$$

$$(x+8)^2 + (y-6)^2 = 16$$

$$O(-8; 6) \quad OO = \sqrt{(-8-0)^2 + (6-0)^2} = \sqrt{64+36} = \sqrt{100} = 10$$

128. Koordinat başlangıcından $y = x^2 - 6x + 13$ parabolasının tepsine göre olan mesafeni tapın.

- A) 3 B) 4 C) 5 D) 1 E) 2

$$y = x^2 - 6x + 13 = (x^2 - 2 \cdot x \cdot 3 + 3^2) - 3^2 + 13 = (x-3)^2 + 4$$

$$T(3; 4) \quad OT = \sqrt{(3-0)^2 + (4-0)^2} = \sqrt{9+16} = \sqrt{25} = 5$$

129. \vec{a} vektoru $\vec{b}(1; 2)$ vektoruna paraleldir ve $|\vec{a}| = 2\sqrt{5}$. \vec{a} vektorunun koordinatlarının hasilini tapın.

- A) 4 B) 8 C) 6 D) 5 E) 3

$$\vec{a} \parallel \vec{b}(1; 2) \Rightarrow \vec{a}(k; 2k) \quad |\vec{a}| = \sqrt{k^2 + 4k^2} = \sqrt{5k^2} =$$

$$= k\sqrt{5} = 2\sqrt{5}$$

$$k = 2$$

$$\vec{a}(2; 4) \quad 2 \cdot 4 = 8$$

130. AB parçasının biruç noktası A(-3; 7) ve orta noktası C(4; 1)-dir. Ox eksenine nazaren B nöqtəsinə simmetrik olan nöqtəni tapın.

- A)(5; 5) B)(-5; 5) C)(5; -5) D)(11; 5) E)(-11; -5)

$$B(x; y) \quad \frac{-3+x}{2} = 4 \quad \frac{7+y}{2} = 1$$

$$-3+x = 8 \quad 7+y = 2$$

$$x = 11 \quad y = -5$$

$$B(11; -5) \xrightarrow{\text{B}} B_1(11; 5)$$

131. $|\vec{a}| = 3$, $|\vec{b}| = 2$ ve \vec{a} vektoru ile \vec{b} vektoru arasındaki bucaq 60° olduğunu bilersek $\vec{a} - \vec{b}$ vektorunun uzunluğunu tapın.


- A) $\sqrt{7}$ B) $\sqrt{5}$ C) 6 D) 1 E) 0,2

ΔABC - da kosinüsler teoreminə görə. $\vec{a} - \vec{b} = \vec{CA} - \vec{CB} = \vec{BA}$

$$|\vec{a} - \vec{b}| = |\vec{BA}| = \sqrt{a^2 + b^2 - 2ab \cos 60^\circ} =$$

$$= \sqrt{3^2 + 2^2 - 2 \cdot 3 \cdot 2 \cdot \frac{1}{2}} =$$

$$= \sqrt{9+4-2 \cdot 3 \cdot 2} = \sqrt{7}$$



132. $\vec{a}(2; 3)$ ve $\vec{b}(-1; \frac{1}{2})$ vektorları arasındaki bucağın kosinusunu tapın.

- A) $-\frac{1}{\sqrt{65}}$ B) $\frac{1}{\sqrt{65}}$ C) $-\frac{1}{65}$ D) $\frac{1}{65}$ E) $\frac{1}{2}$

$$\cos \alpha = \frac{a \cdot (-1) + 3 \cdot \frac{1}{2}}{\sqrt{a^2 + 3^2} \cdot \sqrt{(-1)^2 + (\frac{1}{2})^2}} = \frac{-2 + \frac{3}{2}}{\sqrt{13} \cdot \sqrt{1 + \frac{1}{4}}} = \frac{-\frac{1}{2}}{\sqrt{13} \cdot \frac{\sqrt{5}}{2}} = \frac{-\frac{1}{2}}{\frac{\sqrt{65}}{2}} =$$

$$= -\frac{1}{2} \cdot \frac{2}{\sqrt{65}} = -\frac{1}{\sqrt{65}}$$

133. $\vec{a}(x; -1; 2)$ vektoru $\vec{b}(1; 2; 0)$ vektoruna perpendikulyardır.

\vec{a} vektorunun modulunu tapın.

- A) 3 B) $\sqrt{3}$ C) 2 D) $\sqrt{2}$ E) 4

$$\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \quad x \cdot 1 + (-1) \cdot 2 + 2 \cdot 0 = x - 2 = 0$$

$$x = 2$$

134. $\vec{c}(3; 0; x)$ vektoru $\vec{d}(4; 2; 4)$ vektoruna perpendikulyardır.

\vec{c} vektorunun modulunu tapın.

- A) $3\sqrt{2}$ B) $4\sqrt{2}$ C) $2\sqrt{3}$ D) $4\sqrt{3}$ E) 4

$$\vec{c} \perp \vec{d} \quad \vec{c} \cdot \vec{d} = 0 \quad 3 \cdot 4 + 0 \cdot 1 + x \cdot 4 = 0$$


$$12 + 4x = 0$$

$$4x = -12$$

$$\vec{c}(3; 0; -3) \quad |\vec{c}| = \sqrt{3^2 + 0^2 + (-3)^2} = \sqrt{9+9} = \sqrt{18} = 3\sqrt{2}$$

135. ABCD dördüncüda \vec{AD} ve \vec{BC} ($|\vec{AD}| \neq |\vec{BC}|$) vektorları kolineardır. Bu dördüncüün növünü təyin edin.

- A) paralelogram B) tomb C) trapesiya
D) düzbucaqlı E) heç biri



136. $\vec{a}(2; 2; 1)$ ve $\vec{b}(0; 1; 1)$ vektorları arasındaki bucağı tapın.

- A) $\frac{\pi}{4}$ B) $\frac{3\pi}{4}$ C) $-\frac{3\pi}{4}$ D) $\frac{5\pi}{4}$ E) $-\frac{\pi}{4}$

$$\cos \alpha = \frac{2 \cdot 0 + 2 \cdot 1 + 1 \cdot 1}{\sqrt{4+4+1} \cdot \sqrt{0+1+1}} = \frac{3}{3 \cdot \sqrt{2}} = \frac{1}{\sqrt{2}}$$

$$\cos \alpha = \frac{1}{\sqrt{2}}$$

$$\alpha = 45^\circ = \frac{\pi}{4}$$

137. $x + 2y - 4 = 0$ və $y - 2x + 3 = 0$ düz xətlərinin kəsişmə nöqtəsini tapın.

- A) (1; 2) B) (2; 1) C) (2; -1) D) (-2; 1) E) (-2; -1)

$$\begin{cases} x + 2y - 4 = 0 & x + 2(2x-3) - 4 = 0 & x + 4x - 6 - 4 = 0 \\ -2x + y + 3 = 0 & y = 2x-3 & 5x = 10 \\ & y = 2 \cdot 2 - 3 = 4 - 3 = 1 & x = 2 \\ & y = 1 & (2; 1) \end{cases}$$

VEKTÖRLER. KORDİNALAR METODU

- 138.** $\vec{a}(15; -36)$ ve $\vec{b}(-5; m)$ vektorlarının kollinear olduğu
məlumatdır. \vec{b} vektorunun mütləq qiymətini tapın.

$$\begin{array}{llll} A) 10 & B) 11 & C) 12 & D) 13 \\ \frac{15}{-5} = \frac{-36}{m} & |\vec{b}| = \sqrt{(-5)^2 + m^2} = 13 \\ m = \frac{5 \cdot 36}{15} = 12 & \end{array}$$

$m = 12$

- 139.** A(8;13) nöqtəsindən $x^2 - 6x + y^2 - 2y + 1 = 0$ çəvrəsinin
mərkəzini qədər məsafəni hesablayın.

$$\begin{array}{llll} A) 10 & B) 6 & C) 8 & D) 10,5 \\ E) 9 \\ \text{Üz } 13 \quad (x^2 - 2 \cdot x \cdot 3 + 3^2) + y^2 - 2 \cdot y \cdot 1 + 1^2 = 3^2 \\ (x-3)^2 + (y-1)^2 = 3^2 \\ O(3; 1) \quad |OA| = \sqrt{(8-3)^2 + (13-1)^2} = \sqrt{25+144} = 13 \\ A(8; 13) \end{array}$$

- 140.** $3x - y + 2 = 0$ və $5x - 2y + 1 = 0$ düz xəttlərinin kəsişmə
nöqtəsini tapın.

$$\begin{array}{llll} A) (-3; -7) & B) (-2; -5) & C) (1; -4) & D) (-3; 2) \\ E) (3; -1) \\ y = 3x + 2 \\ 5x - 2y - 1 = 0 \\ 5x - 2(3x + 2) - 1 = 0 \\ 5x - 6x - 4 - 1 = 0 \\ -x - 5 = 0 \\ x = -5 \quad y = 3(-5) + 2 = -15 + 2 = -13 \quad (-5; -13) \end{array}$$

- 141.** A(-1;1) və B(1;-1) nöqtələrindən keçən düz xəttin tənliyini yazın.

$$\begin{array}{llll} A) x+y=0 & B) x-y=0 & C) 2x-y=0 & D) x-2y=0 \\ E) y-3x=0 \\ \frac{x-x_1}{x_2-x_1} = \frac{y-y_1}{y_2-y_1} \quad (x+1)/(-2) = 2/(y-1) \\ \frac{x-(-1)}{1-(-1)} = \frac{y-1}{-1-1} \quad -2x-2 = 2y-2 \\ x+y=0 \end{array}$$

- 142.** C(3;3) və B(-5;-5) nöqtələrindən keçən düz xəttin tənliyini yazın.

$$\begin{array}{llll} A) y=x & B) y=-x & C) y=x+2 & D) y=-x+1 \\ E) y=5-x \\ \frac{x-x_1}{x_2-x_1} = \frac{y-y_1}{y_2-y_1} \\ \frac{3-(-5)}{-5-3} = \frac{3-(-5)}{-5-3} \\ y=x \end{array}$$

- 143.** A(2;-1) və B(-2;3) olduqda M(3;5) nöqtəsindən AB parçasının
orta nöqtəsinə qədər məsafəni tapın.

$$\begin{array}{llll} A) 5 & B) 4 & C) 3 & D) 6 \\ \text{AB-parcasının ortası } N\left(\frac{2+(-2)}{2}, \frac{-1+3}{2}\right) \\ N(0; 1) \\ M(3; 5) \\ |M,N| = \sqrt{(3-0)^2 + (5-1)^2} = 5 \end{array}$$

- 144.** $x=3$ düz xəttinə nəzərən A(2;-1) nöqtəsinə simmetrik nöqtənin
vektorlarının uzunluqları berabər olar?

$$\begin{array}{llll} A) \pm 2,5 & B) 4,5 & C) \pm 1,5 & D) 2 \\ E) \pm 3 \\ |\vec{a}| = \sqrt{4m^2 + 4 + 9} = \sqrt{4m^2 + 13} \\ |\vec{b}| = \sqrt{36 + 4 + m^2} = \sqrt{40 + m^2} \\ |\vec{a}| = |\vec{b}| \Rightarrow 4m^2 + 13 = 40 + m^2 \\ 3m^2 = 27 \\ m^2 = 9 \\ m = \pm 3 \end{array}$$

- 145.** x -in hansı qiymətində $\vec{a}(22; -3; -4)$ və $\vec{b}(x; 5; -6)$
vektorlarının uzunluqları berabər olar?

$$\begin{array}{llll} A) \pm 8\sqrt{7} & B) \pm 7 & C) \pm 11 & D) \pm 8\sqrt{5} \\ E) \pm 7\sqrt{5} \\ |\vec{a}| = \sqrt{484 + 9 + 16} = \sqrt{509} \\ |\vec{b}| = \sqrt{x^2 + 25 + 36} = \sqrt{x^2 + 61} \\ |\vec{a}| = |\vec{b}| \Rightarrow x^2 + 61 = 509 \\ x^2 = 448 \end{array}$$

- 146.** $a > 0, b > 0$ və $ax + by + 1 = 0$ düz xəttin koordinat oxları
ilə əmələ gətirdiyi üçbucağın sahəsi 2 sm^2 olarsa, $a \cdot b$ hasilini
tapın.

$$\begin{array}{llll} A) \frac{1}{3} & B) \frac{1}{2} & C) \frac{1}{4} & D) \frac{1}{6} \\ E) \frac{2}{3} \\ x=0 \quad by = -1 \quad (0; -\frac{1}{b}) \quad S_{\Delta} = \frac{1}{2} \cdot \frac{1}{b} = \frac{1}{2b} = 2 \\ y=0 \quad ax = -1 \quad (-\frac{1}{a}; 0) \quad a \cdot b = \frac{1}{2} \\ x = -\frac{1}{a} \end{array}$$

- 147.** $a < 0, b < 0$ və $ax + by + 2 = 0$ düz xəttin koordinat oxları
ilə əmələ gətirdiyi üçbucağın sahəsi 4 sm^2 olarsa, $a \cdot b$ hasilini
tapın.

$$\begin{array}{llll} A) \frac{1}{4} & B) \frac{1}{3} & C) \frac{1}{2} & D) 1 \\ E) \frac{2}{3} \\ x=0 \quad by = -2 \quad (0; -\frac{2}{b}) \quad S_{\Delta} = \frac{2}{a} \cdot \frac{2}{b} = 4 \\ y=0 \quad ax = -2 \quad (-\frac{2}{a}; 0) \quad \frac{4}{ab} = 4 \\ a = -2 \quad ab = 1 \end{array}$$

- 148.** AB parçasının bir ucu nöqtəsi A(2;-3) və orta nöqtəsi C(-8;-4)-dir.
Digər uc nöqtəsi B ilə koordinat başlanğıcına nəzərən simmetrik
olan nöqtəni tapın.


$$\begin{array}{llll} A)(14; 5) & B)(-15; -5) & C)(0; -5) & D)(18; 5) \\ E)(-18; 5) \\ \frac{a+x}{2} = -8 \quad \frac{y+(-3)}{2} = -4 \\ a+x = -16 \quad y-3 = -8 \\ a = -18 \quad y = -5 \\ B(-18; -5) \xrightarrow{0} B(18; 5) \end{array}$$

- 149.** Çevrənin mərkəzi (0;1) nöqtəsi, diametrin bir ucu isə (2;3)
nöqtəsidir. Diametrin o biri ucunun koordinatları cəminini tapın.

$$\begin{array}{llll} A) 3 & B) 2 & C) -2 & D) -3 \\ E) -4 \\ (2; 3) \quad (0; 1) \quad \frac{x+2}{2} = 0 \quad \frac{y+3}{2} = 1 \\ [x; y] \quad x+2 = 0 \quad y+3 = 2 \\ x = -2 \quad y = -1 \\ (-2; -1) \quad -2 + (-1) = -3. \end{array}$$

- 150.** $x=3$ düz xəttinə nəzərən A(2;-1) nöqtəsinə simmetrik nöqtənin
koordinatlarını tapın.

$$A)(5; 2) \quad B)(5; -1) \quad C)(4; -1) \quad D)(2; 7) \quad E)(4; 1)$$



VEKTÖRLER. KORDİNALAR METODU

- 151.** $\vec{a}(1; 1; 1)$ ve $\vec{b}(1; 0; m)$ vektorlarının perpendikulyar olduğunu bilişen, $\vec{a} + \vec{b}$ ve $\vec{a} - \vec{b}$ vektorları arasındaki buçağın kosinusunu tapın.

$$A) \frac{1}{\sqrt{2}} \quad B) \frac{1}{\sqrt{10}} \quad C) \frac{1}{5} \quad D) \frac{1}{\sqrt{5}} \quad E) \frac{1}{\sqrt{6}}$$

$$\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \quad 1+1+0+m=0 \Rightarrow m=-1$$


$$\vec{a}(1; 1; 1) \quad \vec{b}(1; 0; -1)$$

$$\begin{aligned} \vec{a} + \vec{b} &= (2, 1, 0) \\ \vec{a} - \vec{b} &= (0, 1, 2) \end{aligned} \quad \cos \alpha = \frac{2 \cdot 0 + 1 \cdot 1 + 0 \cdot 2}{\sqrt{4+1+0} \cdot \sqrt{0+1+4}} = \frac{1}{\sqrt{5} \cdot \sqrt{5}} = \frac{1}{5}$$

$$\cos \alpha = \frac{1}{5}$$

- 152.** $x=-1$ düz xəttinə nəzərən $A(2; -2)$ nöqtəsinə simmetrik nöqtənin koordinatlarını tapın.


$$A)(-1; -3) \quad B)(2; 0) \quad C)(-1; -2) \quad D)(-4; -2) \quad E)(-3; -2)$$



- 153.** \vec{a} və \vec{b} vektorları arasındaki bucaq 120° -dir. $|\vec{a}| = 1, |\vec{b}| = 2$ olarsa, $|\vec{a} + \vec{b}|$ -ni tapın.

$$A)\sqrt{3} \quad B)3 \quad C)\sqrt{5} \quad D)2 \quad E)2\sqrt{3}$$

$$|\vec{a} + \vec{b}|^2 = 1^2 + 2^2 - 2 \cdot 1 \cdot 2 \cdot \cos 120^\circ = 1+4-2 \cdot 1 = 3$$



$$|\vec{a} + \vec{b}| = \sqrt{3}$$

- 154.** $\vec{a}(-3; 0; 4)$ vektoru verilmişdir. $-4\vec{a}$ vektorunun mütləq qiymətini tapın.

$$A)20 \quad B)5 \quad C)100 \quad D)80 \quad E)-20$$

$$-4\vec{a} = -4(-3; 0; 4) = (-12; 0; -16)$$

$$|-4\vec{a}| = \sqrt{12^2 + 0^2 + (-16)^2} = \sqrt{448} = 20$$

- 155.** $\vec{a}(1; -2; 5)$ vektoru verilmişdir. XOY müstəvisində yerləşib, \vec{a} vektoruna perpendikulyar olan \vec{b} vektorunun koordinatları cəminin modulunu tapın (burada $|\vec{b}| = 2\sqrt{5}$ -dir).

$$A)20 \quad B)6 \quad C)0 \quad D)2 \quad E)8$$

$$\vec{b} \cdot \vec{a} = 0 \quad \vec{b}(x; y; z) \quad \sqrt{x^2 + y^2 + z^2} = 2\sqrt{5} \quad x^2 + y^2 + z^2 = 20$$

$$\vec{a} \perp \vec{b} \Rightarrow x - 2y = 0 \quad x = 2y \quad 4y^2 + y^2 = 20 \quad 5y^2 = 20 \quad y^2 = 4 \Rightarrow y = \pm 2$$

$$x = 2(\pm 2) = \pm 4 \Rightarrow \vec{b}(\pm 4; \pm 2; 0) \quad \vec{b}(4; 2; 0) \quad \vec{b}(-4; -2; 0)$$

$$|4+2+0|=6 \quad |-4+(-2)+0|=6$$

- 156.** AB parçasının bir uc nöqtəsi $A(5; -8)$ və orta nöqtəsi $C(-6; -5)$ -dir. Oy oxuna nəzərən B uc nöqtəsinə simmetrik olan nöqtəni tapın.

$$A)(17; -2) \quad B)(17; -11) \quad C)(7; -2) \\ D)(-7; 2) \quad E)(-17; -2)$$

$$\vec{b}(x, y) \quad \frac{x+5}{2} = -6 \quad \frac{y+(-8)}{2} = -5$$

$$x+5 = -12 \quad y-8 = -10$$

$$x = -17$$

$$y = -2$$

$$B(-17; -2) \rightarrow B_1(17; -1)$$

CFR

- 157.** $\vec{a}(1; 0; \frac{4}{3})$ vektoru verilmişdir. $-6\vec{a}$ vektorunun mütləq qiymətini tapın.

$$A)5 \quad B)-5 \quad C)10 \quad D)-10 \quad E)20$$

$$-6\vec{a} = (-6; 0; -8) \quad |-6\vec{a}| = \sqrt{(-6)^2 + 0^2 + (-8)^2} = \sqrt{36+64} = 10$$

- 158.** x -in hansı qiymətində $\vec{a}(4; 4; x)$ və $\vec{b}(0; x; x)$ vektorları arasındaki bucaq $\frac{\pi}{4}$ ola?

$$A)-1 \quad B)-2 \quad C)1 \quad D)2 \quad E)0$$

$$\cos \theta = \frac{4 \cdot 0 + 4 \cdot x + x^2}{4 \cdot \sqrt{16+16+x^2} \cdot \sqrt{0+x^2+x^2}} = \frac{3x(x+4)}{4 \cdot \sqrt{32+x^2} \cdot \sqrt{32+x^2}} = \frac{3x(x+4)}{8x} = \frac{3(x+4)}{8}$$

$$3x^2 + 8x + 16 = 32 + x^2$$

$$8x = 16 \Rightarrow x = 2$$

- 159.** A(2; 2; -2); B(1; 4; -4); C(-6; 3; 0); D(0; 6; -6) nöqtələri verilmişdir.

\vec{AB} və \vec{CD} vektorları arasındaki bucağın kosinusunu tapın.

$$A)\frac{4}{9} \quad B)\frac{8}{9} \quad C)\frac{2}{3} \quad D)\frac{3}{4} \quad E)0$$

$$\vec{AB}(1-2; 4-2; -4-(-2)) = (-1; 2; -2)$$

$$\vec{CD}(0-(-6); 6-3; -6-0) = (6; 3; -6)$$

$$\cos \alpha = \frac{-1 \cdot 6 + 2 \cdot 3 + (-2) \cdot (-6)}{\sqrt{(-1)^2 + 2^2 + (-2)^2} \cdot \sqrt{6^2 + 3^2 + (-6)^2}} = \frac{-6 + 6 + 12}{\sqrt{9} \cdot \sqrt{81}} = \frac{12}{9 \cdot 9} = \frac{4}{81}$$

$$\cos \alpha = \frac{4}{9}$$

- 160.** $\vec{a}(8; 6), \vec{b}(3; 4)$ vektorları verilib. Əgər $\vec{c}(k; 5)$ vektoru \vec{a} və \vec{b} vektorlarının emalə gətirdiyi bucağın təbəəlini olarsa, k nöyə barabərdir?

$$A)4 \quad B)4,5 \quad C)6 \quad D)5 \quad E)2$$

$$\angle(\vec{a}; \vec{c}) = \angle(\vec{c}; \vec{b}) \quad \angle(\vec{a}; \vec{c}) = \frac{8k+30}{\sqrt{8^2+6^2} \cdot \sqrt{k^2+25}} = \frac{8k+30}{10 \cdot \sqrt{k^2+25}}$$

$$\angle(\vec{c}; \vec{b}) = \frac{3k+20}{\sqrt{3^2+4^2} \cdot \sqrt{k^2+25}} = \frac{3k+20}{5 \cdot \sqrt{k^2+25}}$$

$$\frac{3k+20}{5 \cdot \sqrt{k^2+25}} = \frac{8k+30}{10 \cdot \sqrt{k^2+25}} \quad 8k+30 = 16k+40 \quad 2k = 10 \quad k = 5$$

- 161.** $\vec{a}(3; m; -1)$ və $\vec{b}(2; 1; n)$ vektorları perpendikulyardırsa və

$|\vec{a}| = |\vec{b}|$ olarsa, $m+n$ nöyə barabərdir?

$$A)\frac{12}{31} \quad B)\frac{12}{41} \quad C)\frac{5}{6} \quad D)1 \quad E)\frac{6}{5}$$

- 162.** Absis oxu üzərində elə M nöqtəsi tapın ki, onun A(3; -3) nöqtəsindən olan məsafəsi 5-e bərabər olsun.

$$A)M_1(7; 0) \text{ və } M_2(-1; 0) \quad B)M(8; 1) \quad C)M(7; 0) \\ D)M(-1; 0) \quad E)M_1(8; 0) \text{ və } M_2(-2; 0)$$

Absis oxu üzərində olan nöqtənin ordinatı sıfırda əvəz olas. $y=0$

VEKTÖRLER. KORDİNALAR METODU

- 163.** $\vec{a}(-12; 30)$ və $\vec{b}(4; x)$ vektorlarının kolinear olduğunu bilərək, \vec{b} vektorunun mütləq qiymətini tapın.

A) $2\sqrt{29}$ B) 16 C) $2\sqrt{19}$ D) $4\sqrt{29}$ E) 12

$$\begin{aligned}\frac{-12}{4} &= \frac{30}{x} \\ -12x &= 120 \\ x &= -10\end{aligned}$$

$$\begin{aligned}|\vec{b}| &= \sqrt{4^2 + (-10)^2} = \sqrt{16 + 100} = \sqrt{116} = \sqrt{4 \cdot 29} = \\ &= 2\sqrt{29}.\end{aligned}$$

- 164.** Təpələri A(0; 6), B(8; 0), O(0; 0) nöqtələrində yerləşən ABO üçbucağının xərisinə çəkilmiş çəvrənin uzunluğunu tapın.

A) 5π B) 8π C) 10π D) 12π E) 6π

Təpələri bu nöqtələr olan ABL üçbucağı $\angle AOB = 90^\circ$ olaraq düzbucaqlı üçbucaqlardır. Düzbucaqlı üçbucaqda xərisin çəkilmiş çəvrənin radiusu R həpotenuzun yarısına bərabərdir. $R = AB : 2 = 10 : 2 = 5$. $C = 2\pi R = 10\pi$.

- 165.** A($4; -\frac{3}{2}$) və C($5; \frac{11}{2}$) nöqtələri rombun qarşı təpələridir. Rombun tarifi 10-a bərabərdirse, diaqonallannın cəmini tapın.

A) 25 B) $5\sqrt{14}$ C) $5\sqrt{2}$
D) $5\sqrt{14} - 5\sqrt{2}$ E) $5(\sqrt{14} + \sqrt{2})$

$$d_1 = \sqrt{|AC|} = \sqrt{(5-4)^2 + \left(\frac{11}{2} + \frac{3}{2}\right)^2} = \sqrt{1+49} = \sqrt{50} = 5\sqrt{2}$$

$$d_1^2 + d_2^2 = 4R^2$$

$$(5\sqrt{2})^2 + d_2^2 = 4 \cdot 10^2$$

$$50 + d_2^2 = 400$$

$$d_2^2 = 5\sqrt{14}$$

$$d_2 = \sqrt{350} = 5\sqrt{14}$$

$$d_1 + d_2 = 5\sqrt{2} + 5\sqrt{14} = 5(\sqrt{2} + \sqrt{14})$$

$$d_1 \approx 35,0$$

- 166.** $x^2 + y^2 - 4x = 0$ tənliyi ilə verilmiş çəvrənin radiusunu tapın.

A) 8 B) 4 C) $\sqrt{2}$ D) 1 E) 2

$$\begin{aligned}x^2 - 1 \cdot x \cdot 2 + 2^2 + y^2 &= 2^2 \\ (x-2)^2 + y^2 &= 2^2 \Rightarrow R = 2.\end{aligned}$$


- 167.** Koordinat başlanğıcından keçən və $4x + y - 3 = 0$ düz xəttinə平行 olan düz xəttin tənliyini yazın.

A) $y = 3x$ B) $y = x$ C) $y = -4x$ D) $y = -4x + 1$ E) $y = -x$
 $y = -4x + 3$
 $y = -4x$

- 168.** A(5; 5) nöqtəsindən $(x-1)^2 + (y-2)^2 = 4$ çəvrəsinə qədər olan ən qısa məsafəni tapın.

A) 1 B) 2 C) 2,5 D) 3 E) 3,5

$$\begin{aligned}O(1, 2), R &= 2 \\ |AB| &= |AO| - |OB| = \sqrt{(5-1)^2 + (5-2)^2} - R = \\ &= \sqrt{16+9} - 2 = \sqrt{25} - 2 = 5 - 2 = 3\end{aligned}$$



- 169.** $x^2 + y^2 - 4x + 2y - 5 = 0$ çəvrəsinin Ox oxu ilə kəsişmə nöqtələri arasındaki məsafəni tapın.

A) 4 B) 5 C) 6 D) 3 E) 4,5

Ox axı ilə kəsişmə nöqtələrinin ordinatları

sifirə bərabər olur. ($y=0$). $x^2 - 4x - 5 = 0$

$$x_1 = -1, x_2 = 5$$

$$d = x_2 - x_1 = 5 - (-1) = 6$$

- 170.** $x^2 + y^2 - 6x + 4y - 7 = 0$ çəvrəsinin Ox oxu ilə kəsişmə nöqtələri arasındaki məsafəni tapın.

A) 10 B) 9 C) 8 D) 7 E) 6

$$y=0, x^2 - 6x - 7 = 0$$


$$x_1 = -1, x_2 = 7$$

$$d = x_2 - x_1 = 7 - (-1) = 8$$

- 171.** B(5; 7) nöqtəsindən $(x+7)^2 + (y-2)^2 = 25$ çəvrəsinə qədər olan ən qısa məsafəni tapın.

A) 8 B) 6 C) 10 D) 4 E) 2

$$\begin{aligned}O(-7, 2), R &= 5 \\ d &= |OB| - R = \sqrt{(-7-5)^2 + (7-2)^2} - 5 = \\ &= \sqrt{144+25} - 5 = 13 - 5 = 8\end{aligned}$$



- 172.** $x^2 + y^2 + 4x - 6y - 7 = 0$ çəvrəsinin Ox oxu ilə kəsişmə nöqtələri arasındaki məsafəni tapın.

A) $2\sqrt{11}$ B) 4 C) $\sqrt{11}$ D) $2+\sqrt{11}$ E) $\sqrt{11}-2$

$$y=0, x^2 + 4x - 7 = 0$$

$$D_1 = 4+7 = 11$$

$$x_1 = -2 - \sqrt{11}$$

$$x_2 = -2 + \sqrt{11}$$

$$d = x_2 - x_1 = -2 + \sqrt{11} - (-2 - \sqrt{11}) = -2 + \sqrt{11} + 2 + \sqrt{11} = 2\sqrt{11}$$

- 173.** Təpələri A(0; 5), B(12; 0), C(0; 0) nöqtələrində olan üçbucağının xərisinə çəkilmiş dairənin sahəsini tapın.

A) $42,25\pi$ B) 169π C) 42π D) 6,5 E) 13

$$R \approx \frac{|AB|}{2} = \frac{13}{2} = 6,5$$

$$S = \pi R^2 = \pi \cdot 6,5^2 = 42,25\pi.$$

- 174.** A(-3; 4) və B(-1; -2) nöqtələri verilmişdir. AB düz xəttinin tənliyini yazın.

A) $y = 3x - 2$ B) $y = 2x + 3$ C) $y = 2x + 3$

D) $y = -3x - 5$ E) $y = 5x - 3$

$$\frac{x - x_1}{x_2 - x_1} = \frac{y - y_1}{y_2 - y_1}$$

$$\frac{x+3}{-1+3} = \frac{y-4}{-2-4}$$


$$2 \cdot (y-4) = -6(x+3)$$

$$y-4 = -3x - 9$$

$$y = -3x - 5$$

VEKTÖRLER. KORDİNATLAR METODU

- 175.** Vektor \vec{a} x oxisi ile 30° -lu bucaq əmələ getirir. Onun x oxisi üzərində proeksiyası 1-ə bərabər olarsa, vektorun uzunluğunu tapın.



- 176.** $\vec{a}(x; 4; -8)$ və $\vec{b}(2; y; -16)$ vektorlarının kollinear olduğunu bilişək, $|\vec{a}| + |\vec{b}|$ -ni tapın.

(A) $4\sqrt{5}$ (B) 27 (C) 13 (D) 5 (E) -3
 $\frac{x}{2} = \frac{4}{y} = \frac{-8}{-16} = \frac{1}{2}$ $\vec{a}(1; 4; -8) \parallel \vec{b}(2; 2; -16)$
 $x=1$ $|\vec{a}| + |\vec{b}| = \sqrt{1+16+64} + \sqrt{4+64+256} =$
 $y=8$ $\approx 9 + 18 = 27$

- 177.** Koordinat başlangıcından $x^2 + y^2 - 4y = 0$ çevrəsinin mərkəzinə qədər olan məsafəni tapın.

(A) 2 (B) $\sqrt{2}$ (C) $\sqrt{3}$ (D) 1 (E) 4
 $x^2 + y^2 - 2y \cdot 2 + 2^2 = 2^2$
 $x^2 + (y-2)^2 = 2^2$
 $O_1(0; 2)$ $|O_1 O| = 2$
 $O(0; 0)$

- 178.** $x^2 + y^2 + 8x = 0$ çevrəsinin mərkəzindən koordinat başlangıcına qədər olan məsafəni tapın.

(A) 8 (B) 4 (C) 1 (D) 0 (E) 2
 $x^2 + 2x \cdot 4 + 4^2 + y^2 = 4^2$
 $(x+4)^2 + y^2 = 4^2$
 $O(-4; 0)$ $|O_1 O| = 4$
 $O(0; 0)$

- 179.** A(-1; 1) və C(3; 4) nöqtələri verilmişdir. Mərkəzi C nöqtəsində olan və A nöqtəsindən keçən çevrənin tənliyini yazın.

(A) $(x-3)^2 + (y-4)^2 = 25$ (B) $(x+3)^2 + (y+4)^2 = 5$
(C) $(x+3)^2 + (y+4)^2 = 25$ (D) $(x+3)^2 + (y-4)^2 = 25$
(E) $(x-3)^2 + (y-4)^2 = 5$

$R = |AC| = \sqrt{16+9} = 5$
 $(x-3)^2 + (y-4)^2 = 5^2$

- 180.** $\vec{a}(2; -3)$ ilə \vec{b} kollinear vektorlar və $\vec{a} \cdot \vec{b} = -13$ olarsa, \vec{b} vektorunun koordinatlərini tapın.

(A) $\vec{b}(2; 3)$ (B) $\vec{b}(2; -3)$ (C) $\vec{b}(-2; 3)$
(D) $\vec{b}(3; 2)$ (E) $\vec{b}(-3; 2)$
 $\vec{b}(4k; -3k)$ $\vec{a} \cdot \vec{b} = 4k + 9k = -13$
 $13k = -13$
 $k = -1$

CFR $\vec{b}(-2; 3)$

- 181.** (2; -3) nöqtəsindən keçən və mərkəzi (5; -7) nöqtəsində olan çevrənin tənliyini yazın.

(A) $(x+5)^2 + (y-7)^2 = 5$ (B) $(x-5)^2 + (y+7)^2 = 25$
(C) $(x-5)^2 + (y+7)^2 = 25$ (D) $(x+5)^2 + (y+7)^2 = 25$
(E) $(x-5)^2 + (y-7)^2 = 5$

$$R^2 = (5-2)^2 + (-7+3)^2 = 9 + 16 = 25$$

$$(x-5)^2 + (y+7)^2 = 25$$

- 182.** Mərkəzi (4; -6) nöqtəsində olan və (2; -3) nöqtəsindən keçən çevrənin tənliyini yazın.

(A) $(x-4)^2 + (y+6)^2 = 13$ (B) $(x+4)^2 + (y-6)^2 = \sqrt{13}$
(C) $(x-4)^2 + (y-6)^2 = 13$ (D) $(x+4)^2 + (y+6)^2 = 13$
(E) $(x-4)^2 + (y-6)^2 = \sqrt{13}$

$$R^2 = (4-2)^2 + (-6-(-3))^2 = 4 + 9 = 13$$

$$(x-4)^2 + (y+6)^2 = 13$$

- 183.** $\vec{a}(1; 2)$ və $\vec{b}(2; -1)$ vektorları üzərində qurulmuş paraleloqramın diaqonalları arasında bucağı tapın.

(A) 45° (B) 90° (C) $\arccos 0,4$ (D) $\arccos 0,8$ (E) 60°

$\vec{a} \cdot \vec{b} = 1 \cdot 2 + 2 \cdot (-1) = 2 - 2 = 0$ *olduğuundan*
 $\vec{a} \perp \vec{b}$. $|\vec{a}| = \sqrt{1^2 + 2^2} = \sqrt{5}$, $|\vec{b}| = \sqrt{2^2 + (-1)^2} = \sqrt{5}$
 $|\vec{a}| = |\vec{b}|$ olduğu üçün qurulan paralel-m kvaradrat olar. ona görə də 90°

- 184.** $\vec{a}(1; 3; -2)$ və $\vec{b}(-1; m; 4)$ vektorlarının perpendikulyar olduğunu bilişək, $|\vec{b}|$ -ni tapın.

(A) 6 (B) 5 (C) $\sqrt{24}$ (D) $\sqrt{26}$ (E) 4
 $\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0$ $\vec{a} \cdot \vec{b} = 1 \cdot (-1) + 3 \cdot m + (-2) \cdot 4 = -1 + 3m - 8 = 3m - 9$
 $3m - 9 = 0$ $\vec{b}(-1; 3; 4)$
 $3m = 9$ $|\vec{b}| = \sqrt{(-1)^2 + 3^2 + 4^2} = \sqrt{1+9+16} = \sqrt{36} = 6$
 $m = 3$ $|\vec{b}| = \sqrt{26}$

- 185.** B(3; 3) və O(-1; -1) nöqtələri verilmişdir. Mərkəzi O nöqtəsində olan və B nöqtəsindən keçən çevrənin tənliyini yazın.

(A) $(x-1)^2 + (y-1)^2 = 32$ (B) $(x+1)^2 + (y+1)^2 = 32$

(C) $(x+1)^2 + (y+1)^2 = 16$ (D) $(x-1)^2 + (y-1)^2 = 16$

(E) $(x-1)^2 + (y+1)^2 = 32$

$R = OB = \sqrt{(-1-3)^2 + (-1-3)^2} = \sqrt{2+16} = \sqrt{32}$

$(x-(-1))^2 + (y-(-1))^2 = \sqrt{32}$

$(x+1)^2 + (y+1)^2 = 32$.

- 186.** Absis oxuna A(3; 0) nöqtəsində toxunan və radiusu 6 sm olan çevrənin mərkəzi (3; 6) və ya (3; -6) ola bilər. $(x-3)^2 + (y-6)^2 = 36$ və ya $(x-3)^2 + (y+6)^2 = 36$

(A) $(x-3)^2 + (y-6)^2 = 36$ (B) $(x-3)^2 + (y+6)^2 = 6$


(C) $(x+3)^2 + (y+6)^2 = 36$ (D) $(x+3)^2 + (y-6)^2 = 36$

(E) $(x-3)^2 + (y-6)^2 = 6$

Cevrənin mərkəzi (3; 6) və ya (3; -6)

ola bilər. $(x-3)^2 + (y-6)^2 = 36$

və ya $(x-3)^2 + (y+6)^2 = 36$




VEKTÖRLER. KORDİNALAR METODU

- 187.** Tepeleri A(7;3), B(5;1) ve C(2;-1) nöqtelerinde olan üçbüçüğün CD medianının uzunluğunu tapın.

A) $\sqrt{104}$ B)10 C)8 D)6 E)5

$$\text{D}\left(\frac{4+5}{2}; \frac{3+1}{2}\right) = (6, 2)$$

$$|CD| = \sqrt{(6-2)^2 + (2-(-1))^2} = \sqrt{16+9} = 5$$



- 188.** $y = \frac{1}{2}x - 3$, $y = -3x + 4$ ve $y = kx$ düz xətlərinin bir nöqtədə kəsişdiyini bilsək, k -ni tapın.

A)-3 B) $\frac{1}{2}$ C)-1 D)3 E) $-\frac{1}{2}$

$$\begin{aligned} \frac{1}{2}x - 3 &= -3x + 4 & x = 2 & y = -2 \\ \frac{1}{2}x + 3x &= 3 + 4 & y = kx & \\ 3.5x &= 7 & -2 = k \cdot 2 & \\ x &= 2 & k = -2/2 & \\ x &= 2 & k = -1 & \\ y &= \frac{1}{2} \cdot 2 - 3 = 1 - 3 = -2 & & \end{aligned}$$

- 189.** $y = \frac{1}{3}x + 4$, $y = 1.5x + 11$ və $y = kx$ düz xətlərinin bir nöqtədə kəsişdiyini bilsək, k -ni tapın.

A) $\frac{1}{3}$ B)1,5 C) $-\frac{1}{3}$ D)-1,5 E) $-\frac{1}{2}$

$$\begin{aligned} \frac{1}{3}x + 4 &= 1.5x + 11 & y = \frac{1}{3} \cdot (-6) + 4 = -2 + 4 = 2 \\ \frac{1}{3}x - \frac{3}{2}x &= 11 - 4 & (-6, 2) \\ \frac{-7}{6}x &= 7 & y = kx \\ -\frac{7}{6}x &= 7 & k = x/(-6) \\ x &= -6 & k = \frac{7}{-6} = -\frac{1}{3} \\ & & \end{aligned}$$

- 190.** $\vec{a}(4; 4; 2)$ və $\vec{b}(0; 2; 2)$ vektorları arasındaki bucağı tapın.

A) $\frac{\pi}{6}$ B) $\frac{\pi}{5}$ C) $\frac{\pi}{2}$ D) $\frac{\pi}{3}$ E) $\frac{\pi}{4}$

$$\cos \alpha = \frac{4 \cdot 0 + 4 \cdot 2 + 2 \cdot 2}{\sqrt{16+16+4} \cdot \sqrt{0+4+4}} = \frac{12}{\sqrt{36} \cdot \sqrt{8}} = \frac{12}{6 \cdot 2\sqrt{2}} = \frac{1}{2}$$

$$\cos \alpha = \frac{1}{2} \\ \alpha = \frac{\pi}{3}$$

- 191.** $\vec{a}(6; -2; -3)$ və $\vec{b}(5; 0; 0)$ vektorları arasındaki bucağı tapın.

A) $\arccos \frac{2}{3}$ B) $\arccos \frac{3}{4}$ C) $\arccos \frac{6}{7}$ D) $\arccos \frac{3}{5}$ E) $\arccos \frac{1}{3}$

$$\cos \alpha = \frac{6 \cdot 5 + (-2) \cdot 0 + (-3) \cdot 0}{\sqrt{6^2 + (-2)^2 + (-3)^2} \cdot \sqrt{5^2 + 0^2 + 0^2}} = \frac{30}{\sqrt{49} \cdot \sqrt{25}} = \frac{30}{35} = \frac{6}{7}$$

$$\cos \alpha = \frac{6}{7}$$

$$\alpha = \arccos \frac{6}{7}$$

- 192.** Fezada Oy oxu üzerinde yerləşən və A(2; -1; 1), B(0; 1; 3) nöqtələrindən eyni uzaqlıqda yerləşən nöqtənin koordinatlarını cəmini tapın.

A)1 B)-1 C)2 D)-2 E)3

Oy oxu üzərində yerləşən nöqtələrin absisi 0 ordinatı sıfır olur ($x=0, z=0$). Həmin nöqta C($0; y; 0$) olsun. $|AC|=|BC|$ olmasınandan istifadə edib y -i tapaq.

$$(2-0)^2 + (y+1)^2 + (0-1)^2 = (0-0)^2 + (y-1)^2 + (0-3)^2$$

$$4 + y^2 + 2y + 1 + 1 = y^2 - 2y + 1 + 9$$

$$4y = 9 - 5 = 4$$

CFR

$$y = 4/4 = 1$$

- 193.** Koordinat başlangıcından $x^2 - 8x + y^2 - 4y = 0$ çevrəsinin mərkəzinə qədər olan məsafəni tapın.

A)4 B)2 C) $\sqrt{20}$ D) $\sqrt{12}$ E)0

$$x - 2 \cdot x + 4^2 + y^2 - 2 \cdot y \cdot 2 + 2^2 = 4^2 + 4^2$$

$$(x-4)^2 + (y-2)^2 = 20$$

$$O(4; 2)$$

$$|OO_1| = \sqrt{(4-0)^2 + (2-0)^2} = \sqrt{16+4} = \sqrt{20}$$

$$O(0; 0)$$

- 194.** Ordinat oxu üzərində olan və A(3;2;0), B(2;3;-4) nöqtələrindən eyni uzaqlıqda yerləşən nöqtənin koordinatlarının cəmini tapın.

A)8 B)16 C)9 D)64 E)4

$$C \in Oy. \quad C(0; y; 0) \quad |AC| = |BC|$$

$$(3-0)^2 + (y-2)^2 + (0-0)^2 = (0-2)^2 + (y-3)^2 + (0-(-4))^2$$

$$9 + y^2 - 4y + 4 = y^2 - 4y + 9 + 16$$

$$9 - 4y = -6y + 25$$

$$6y - 4y = 25 - 9 \quad 0 + 8 = 8$$

$$2y = 16 \quad y = 8$$

- 195.** Koordinat başlangıcından çıxan və M(1;2) nöqtəsindən keçən şəhə üzərində koordinat başlangıcından 3 vahid məsafədə olan nöqtənin koordinatlarının hasilini tapın.

A)10 B) $\frac{5}{18}$ C) $\frac{12}{5}$ D) $\frac{18}{5}$ E)2

$$y = kx \quad y = \frac{2}{1}x \quad A(x; 2x) \quad O(0; 0) \quad AO = 3$$

$$2 = k \cdot 1 \quad AO = \sqrt{(x-0)^2 + (2x-0)^2} = 3 \quad x = \frac{3}{\sqrt{5}}$$

$$k = 2 \quad x^2 + 4x^2 = 9 \quad y = 2x = \frac{6}{\sqrt{5}}$$

$$\frac{5x^2}{x^2} = 9 \quad xy = \frac{3}{\sqrt{5}} \cdot \frac{6}{\sqrt{5}} = \frac{18}{5}$$

$$\frac{x^2}{x^2} = \frac{9}{5}$$

- 196.** $\vec{a}(1; 1; 1)$ və $\vec{b}(1; 0; 1)$ olarsa, $\vec{a} - \vec{b}$ və $\vec{a} + \vec{b}$ vektorları arasındaki bucağı tapın.

A) $\arccos \frac{1}{9}$ B) $\arccos \frac{1}{3}$ C) $\frac{\pi}{3}$ D) π E) $\frac{\pi}{2}$

$$\vec{a} - \vec{b} = (1-1; 1-0; 1-1) = (0; 1; 0)$$

$$\vec{a} + \vec{b} = (1+1; 1+0; 1+1) = (2; 1; 2)$$

$$\cos \alpha = \frac{(\vec{a}-\vec{b}) \cdot (\vec{a}+\vec{b})}{|\vec{a}-\vec{b}| \cdot |\vec{a}+\vec{b}|} = \frac{0+0+0}{\sqrt{0^2+1^2+0^2} \cdot \sqrt{2^2+1^2+2^2}} = \frac{1}{1 \cdot 3} = \frac{1}{3}$$

$$\cos \alpha = \frac{1}{3} \Rightarrow \alpha = \arccos \frac{1}{3}$$

- 197.** $\vec{a}(1; 1; 2)$ və $\vec{b}(-1; 1; -2)$ olarsa, $\vec{a} + \vec{b}$ və $\vec{a} - \vec{b}$ vektorları arasındaki bucağı tapın.

A)90° B)180° C)120° D)60° E)30°

$$\vec{a} + \vec{b} = (0; 2; 0)$$

$$\vec{a} - \vec{b} = (2; 0; 4)$$

$$\cos \alpha = \frac{0+0+0}{\sqrt{2^2+0^2+4^2}} = 0$$

$$\cos \alpha = 0 \Rightarrow \alpha = 90^\circ$$

- 198.** Ordinat oxu üzərində yerləşən və A(0;1;3), B(2;-1;1) nöqtələrindən bərabər məsafədə olan nöqtənin koordinatlarını tapın.

A)(0;1;0) B)(0;-2;0) C)(0;0;1)

D)(1;0;0) E)(0;-4;0)

$$C(0; y; 0) \quad |AC| = |BC|$$

$$|AC| = \sqrt{0^2 + (y-1)^2 + 3^2} \quad |BC| = \sqrt{2^2 + (y+1)^2 + 1^2}$$

$$y^2 - 2y + 1 + 9 = 4 + y^2 + 2y + 1 + 1$$

$$9 - 5 = 4y + 2y$$

$$4y = 4$$

$$y = 1 \quad C(0; 1; 0)$$

VEKTÖRLER. KORDİNATLAR METODU

- 199.** $\vec{a}(1; 2; 1)$ ve $\vec{b}(1; 1; 2)$ vektörlerin için \vec{a} ve $\vec{a} - \vec{b}$ vektörlerini arasındaki buçağın kosinusunu tapın.

- A) $\frac{1}{\sqrt{6}}$ B) $\frac{1}{\sqrt{2}}$ C) $\frac{1}{\sqrt{12}}$ D) $\frac{1}{6}$ E) $\frac{1}{12}$
 $\vec{a} - \vec{b} = (0, 1, -1)$

$$\cos \alpha = \frac{\vec{a} \cdot (\vec{a} - \vec{b})}{|\vec{a}| |\vec{a} - \vec{b}|} = \frac{1 \cdot 0 + 2 \cdot 1 + 1 \cdot (-1)}{\sqrt{1^2 + 2^2 + 1^2} \cdot \sqrt{0^2 + 1^2 + (-1)^2}} = \frac{0+2-1}{\sqrt{6} \cdot \sqrt{2}} = \frac{1}{\sqrt{12}} = \frac{1}{2\sqrt{3}}$$

- 200.** \vec{a} vektoru $\vec{b}(1; 2; 2)$ vektoru ile kollinear ve $\vec{a} \cdot \vec{b} = 18$ olursa, $|\vec{a}|$ -ni tapın.


- A) 6 B) 4 C) 3 D) 9 E) 2

$$\begin{aligned} \vec{a} &= (x; 2x; 2x) \\ \vec{b} &= (1, 2, 2) \\ \vec{a} \cdot \vec{b} &= x + 4x + 4x = 9x = 18 \\ x &= 2 \\ \vec{a} &= (2; 4; 4) \quad |\vec{a}| = \sqrt{2^2 + 4^2 + 4^2} = \sqrt{4 + 16 + 16} = \sqrt{36} = 6. \\ x^2 - 2x + 1 + x^2 - 18x + 8x &= 0 \\ x^2 - 10x + 8x &= 0 \\ x_1 = 10, x_2 = 0 & \end{aligned}$$

- 201.** Radiusu 10-dan küçük olan çevre her iki koordinat oxuna toxunur ve A(1; 8) nöqtəsindən keçir. Çevrenin radiusunu tapın.

- A) 5 B) 13 C) 8 D) 1 E) 65

Çevre her iki koordinat oxuna toxunursa ve A(1; 8) den rectisə, mərkəzi xübdə, $y=x$ xəttinin üzərindədir. O(x; x) $|OA|=x$ olmalıdır.
 $(x-1)^2 + (x-8)^2 = x^2$ tənliyini həll etmək $x_1 = 5, x_2 = 13 > 10$ (ödəməz)



- 202.** Radiusu 10-dan küçük olan və koordinat oxlannın hər ikisinə toxunan çevre A(4; 2) nöqtəsindən keçir. Çevrenin radiusunu tapın.

- A) 2 B) 10 C) 6 D) $3\sqrt{2}$ E) $2\sqrt{3}$


$$\begin{aligned} (x-4)^2 + (x-2)^2 &= x^2 \\ x^2 - 8x + 16 + x^2 - 4x + 4 &= x^2 \\ x^2 - 12x + 20 &= 0 \\ x_1 = 2, x_2 = 10 & \text{ ödəməz} \end{aligned}$$

- 203.** ABCD paralelogramında A(3; 5) və diaqonallarının kəsişmə nöqtəsi O(5; 7)-dir. C nöqtəsinin koordinatları cəminini tapın.

- A) 14 B) 12 C) 8 D) 4 E) 16

C(x; y) olsun

$$\begin{aligned} \frac{3+x}{2} &= 5 & \frac{5+y}{2} &= 7 \\ 3+x &= 10 & 5+y &= 14 \\ x &= 7 & y &= 9 \\ C(7; 9) & & 4+9 &= 13 \end{aligned}$$



- 204.** A(0; 0; 2) və B(1; 1; -2) nöqtələri verilmişdir. y oxu üzərində A və B nöqtələrinə bərabər məsafədə olan M(0; y; 0) nöqtəsini tapın.

- A) M(0; 3; 0) B) (0; 1; 0) C) (0; -1; 0)
 D) (0; 4; 0) E) (0; 2; 0)

$$\begin{aligned} |AB| &= \sqrt{(1-0)^2 + (1-0)^2 + (-2-2)^2} = \sqrt{1+1+16} = \sqrt{18} \\ |AM| &= \sqrt{0^2 + y^2 + 2^2} = \sqrt{y^2 + 4} \\ |MB| &= \sqrt{1^2 + (y-1)^2 + (-2-0)^2} = \sqrt{(y-1)^2 + 5} \end{aligned}$$

$$\begin{aligned} y^2 + 4 &= y^2 - 2y + 1 + 5 \\ 2y &= 2 \\ y &= 1 \\ M(0, 1, 0) & \end{aligned}$$


- 205.** \vec{a} və \vec{b} vektörleri 60° -li bucaq əmələ gətirir. $|\vec{a}| = |\vec{b}| = 1$ olarsa,

$|\vec{a} - \vec{b}|$ -ni tapın.

- A) $\sqrt{3} - 1$ B) $\sqrt{3} + 1$ C) 1 D) 0 E) 3

Kosinuslar teoreminə görə

$$\begin{aligned} |\vec{a} - \vec{b}|^2 &= |\vec{a}|^2 + |\vec{b}|^2 - 2 \cdot |\vec{a}| \cdot |\vec{b}| \cdot \cos 60^\circ \\ |\vec{a} - \vec{b}|^2 &= 1 + 1 - 2 \cdot 1 \cdot 1 \cdot \frac{1}{2} = 2 - 1 = 1 \end{aligned}$$



- 206.** $\vec{a}(1; 2)$ və $\vec{b}(1; -2)$ olduğunu bilsək $\vec{a} \cdot \vec{x} = 4$ və $\vec{b} \cdot \vec{x} = 6$ tənliklərini eyni zamanda ödəyən \vec{x} vektorunun uzunluğunu tapın.

- A) $\frac{\sqrt{101}}{2}$ B) 5 C) $\frac{\sqrt{29}}{2}$ D) 4 E) $\sqrt{24}$

$$\begin{aligned} \vec{x} &= (m; n) \quad \vec{a} \cdot \vec{x} = (1, 2) \cdot (m, n) = m + 2n = 4 \\ \vec{b} \cdot \vec{x} &= (1, -2) \cdot (m, n) = m - 2n = 6 \end{aligned} \quad \left. \begin{array}{l} 5+2n=4 \\ m+2n=4 \\ m=2n+6 \end{array} \right\} \quad \begin{array}{l} 5+2n=4 \\ m=2n+6 \\ 2m=10 \end{array}$$

$$\begin{aligned} \vec{x} &= (5; -\frac{1}{2}) \quad |\vec{x}| = \sqrt{5^2 + \left(\frac{1}{2}\right)^2} = \sqrt{25 + \frac{1}{4}} = \sqrt{\frac{101}{4}} = \frac{\sqrt{101}}{2} \end{aligned}$$

- 207.** Təpələri O(0; 0), B(1; 0), C(0; 2) nöqtələrində yerləşən düzbucaqlı OBC üçbucağının xaricinə çəkilmiş çevrənin radiusunu tapın.

- A) $\sqrt{5}$ B) $\sqrt{2}$ C) $\frac{\sqrt{2}}{2}$ D) $\frac{\sqrt{5}}{2}$ E) 5

Düzbucaqlı üçbucağda xaricinə çəkilmiş çevrənin radiusu (R) hipotenuren yarısına bərabərdir. hipotenur $|BC| = \sqrt{1^2 + 2^2} = \sqrt{5}$ $R = \frac{\sqrt{5}}{2}$

- 208.** $\vec{a}(4; 7; k)$ və $\vec{b}(3; -2; \frac{1}{2})$ vektorlarının perpendikulyar olduğunu bilsək, \vec{a} -nın uzunluğunu tapın.

- A) 8 B) 7 C) 9 D) 11 E) 6

$$\vec{a} \perp \vec{b} \Rightarrow \vec{a} \cdot \vec{b} = 0 \quad 4 \cdot 3 + 7 \cdot (-2) + k \cdot \frac{1}{2} = 0 \\ 12 - 14 + \frac{k}{2} = 0 \quad \frac{k}{2} = 2$$

$$\vec{a} = (4; 7; 4) \quad |\vec{a}| = \sqrt{16 + 49 + 16} = \sqrt{81} = 9.$$

- 209.** A(-3; 2) nöqtəsindən keçən və $x - 3y + 2 = 0$ düz xəttinə paralel olan düz xəttin tənliyi aşağıdakılardan hansıdır?

- A) $y = \frac{1}{3}x - 3$ B) $y = -\frac{1}{3}x + 3$ C) $y = \frac{1}{3}x + \frac{1}{3}$

- D) $y = \frac{1}{3}x + 3$ E) $y = -\frac{1}{3}x - 3$

$$\begin{aligned} x - 3y + 2 &= 0 & y &= \frac{1}{3}x + \frac{2}{3} \\ 3y &= x + 2 & 2 &= \frac{1}{3} \cdot (-3) + \frac{2}{3} \\ y &= \frac{1}{3}x + \frac{2}{3} & 2 &= -1 + \frac{2}{3} \\ y &= \frac{1}{3}x + \frac{4}{3} & 2 &= -\frac{1}{3} + \frac{2}{3} \\ y &= \frac{1}{3}x + \frac{4}{3} & 2 &= \frac{1}{3} \end{aligned}$$

- 210.** A(-2; 3) nöqtəsindən keçən və $2x - y + 3 = 0$ düz xəttinə paralel olan düz xəttin tənliyi aşağıdakılardan hansıdır?

- A) $y = -2x + 3$ B) $y = -2x - 3$ C) $y = 2x - 7$

- D) $y = 3x - 2$ E) $y = 2x + 7$

$$\begin{aligned} y &= 2x + 3 & y &= 2x + 4 \\ y &= 2x + \frac{6}{2} & y &= 2x + \frac{14}{2} \\ y &= -4 + \frac{6}{2} & y &= -4 + \frac{14}{2} \\ y &= 7 & y &= 7 \end{aligned}$$

VEKTÖRLER. KORDİNALAR METODU

- 211.** M(3;-1) nöqtəsindən keçən və $x^2 + y^2 - 4x - 8y - 11 = 0$ çevrəsi ilə eyni mərkəzli çəvrənin tənliyini yazın.
 A) $(x+2)^2 + (y-4)^2 = 26$ B) $(x-2)^2 + (y+4)^2 = 26$
 C) $(x-2)^2 + (y-4)^2 = 26$ D) $(x-2)^2 + (y-3)^2 = 26$
 E) $(x-1)^2 + (y-4)^2 = 26$

$$x^2 - 2x \cdot 2 + 2^2 + y^2 - 2y \cdot 4 + 4^2 - 11 = x^2 + y^2$$

$$(x-2)^2 + (y-4)^2 = 4 + 16 + 11$$

$$(x-2)^2 + (y-4)^2 = 31$$

$$(x-2)^2 + (y-4)^2 = 26$$

$$\mathcal{O}(2; 4) \quad \mathcal{M}(3; -1)$$

$$R = OM = \sqrt{(3-2)^2 + (-1-4)^2} = \sqrt{1+25} = \sqrt{26}$$

- 212.** M(5;7) nöqtəsindən keçən və mərkəzi $x^2 + y^2 - 4x - 6y - 10 = 0$ çevrəsi ilə eyni mərkəzli çəvrənin tənliyini yazın.
 A) $x^2 + y^2 - 4x - 6y - 8 = 0$ B) $x^2 + y^2 - 4x - 6y - 10 = 0$
 C) $x^2 + y^2 - 4x - 6y - 12 = 0$ D) $x^2 + y^2 - 4x - 6y - 13 = 0$
 E) $x^2 + y^2 - 4x - 6y - 16 = 0$

$$x^2 - 2x \cdot 2 + 2^2 + y^2 - 2y \cdot 3 + 3^2 = 10 + 2^2 + 3^2$$

$$(x-2)^2 + (y-3)^2 = 25$$

$$\mathcal{O}(2; 3) \quad \mathcal{M}(5; 7)$$

$$R = |OM| = \sqrt{(5-2)^2 + (7-3)^2} = \sqrt{9+16} = 5$$

$$(x-2)^2 + (y-3)^2 = 25$$

$$x^2 - 4x + 4 + y^2 - 6y + 9 = 25 \quad x^2 + y^2 - 4x - 6y - 10 = 0$$

- 213.** A(-1;0) və B(3;4) nöqtələri verilmişdir. Diametri AB parçası olan çəvrənin tənliyini tapın.
 A) $(x+1)^2 + (y-3)^2 = 8$ B) $(x-1)^2 + (y-2)^2 = 8$
 C) $(x-4)^2 + (y-3)^2 = 8$ D) $(x-3)^2 + (y+1)^2 = 12$
 E) $(x+1)^2 + y^2 = 12$

$$O\left(\frac{-1+3}{2}, \frac{0+4}{2}\right) = (1; 2)$$

$$R = |DA| = \sqrt{(-1-1)^2 + (0-0)^2} = \sqrt{4+0} = \sqrt{4} = 2$$

$$(x-1)^2 + (y-2)^2 = 8$$

- 214.** $\vec{a}(9; 12)$ və $\vec{b}(6; 8)$ olduqda $\vec{a} + \vec{b}$ və $\vec{a} - \vec{b}$ vektorları arasındaki bucağı tapın.

$$A) 90^\circ \quad B) 0^\circ \quad C) 45^\circ \quad D) 135^\circ \quad E) 180^\circ$$

$$\vec{a} + \vec{b} = (9+6; 12+8) = (15; 20)$$

$$\vec{a} - \vec{b} = (9-6; 12-8) = (3; 4)$$

$$\cos \alpha = \frac{15 \cdot 3 + 20 \cdot 4}{\sqrt{15^2 + 20^2} \cdot \sqrt{3^2 + 4^2}} = \frac{125}{25 \cdot 5} = 1$$

$$\cos \omega = 1 \Rightarrow \omega = 0^\circ$$

- 215.** $\vec{a}(1; 2)$ və $\vec{b}(0; -2)$ olarsa, $2\vec{a} + 3\vec{b}$ vektorunun koordinatlarını tapın.

$$A) (2; -2) \quad B) (2; -4) \quad C) (4; -2) \quad D) (0; 0) \quad E) (-2; -2)$$

$$2\vec{a} + 3\vec{b} = 2(1; 2) + 3(0; -2) = (2; 4) + (0; -6) = (2; -2)$$

- 216.** θ gr $|\vec{a}| = 2$, $|\vec{b}| = 3$, $\varphi = (\vec{a}, \vec{b}) = 60^\circ$ olarsa, \vec{a} və $2\vec{a} - \vec{b}$ vektorlarının skalar hasilini hesablayın.

$$\begin{aligned} A) 4 & \quad B) 3 & \quad C) 9 & \quad D) 5 & \quad E) 6 \\ \vec{a} \cdot (2\vec{a} - \vec{b}) &= 2\vec{a} \cdot \vec{a} - \vec{a} \cdot \vec{b} = 2|\vec{a}|^2 - |\vec{a}| \cdot |\vec{b}| \cos(\vec{a}, \vec{b}) = \\ &= 2 \cdot 2^2 - 2 \cdot 3 \cdot \cos 60^\circ = 8 - 3 = 5 \end{aligned}$$

- 217.** M(2;3) nöqtəsindən keçən və mərkəzi $x^2 + y^2 + 4x - 6y - 12 = 0$ çevrəsinin mərkəzi ilə eyni olan çəvrənin tənliyini yazın.

$$\begin{aligned} A) x^2 + y^2 + 4x - 6y - 3 = 0 & \quad B) x^2 + y^2 = 16 \\ C) (x+2)^2 + (y-3)^2 = 25 & \quad D) (x-2)^2 + (y-3)^2 = 16 \\ E) (x+2)^2 + (y+3)^2 = 16 & \end{aligned}$$

$$x^2 + 2x \cdot 2 + 2^2 + y^2 - 2y \cdot 3 + 3^2 = 12 + 2^2 + 3^2$$

$$(x+2)^2 + (y-3)^2 = 25$$

$$\mathcal{O}(-2; 3) \quad \mathcal{M}(2; 3)$$

$$R = |\mathcal{O}\mathcal{M}| = \sqrt{(-2-2)^2 + (3-3)^2} = \sqrt{16} = 4$$

$$(x+2)^2 + (y-3)^2 = 16$$

$$x^2 + 4x + 4 + y^2 - 6y + 9 = 16 \quad x^2 + y^2 + 4x - 6y - 12 = 0$$

- 218.** θ gr $\vec{a}(2; -1; 0)$ və $\vec{b}(4; 3; 1)$ olarsa, k -nın hansı qiymətində $2\vec{a} + k\vec{b}$ vektoru $\vec{b} - \vec{a}$ vektoruna perpendikulyar ola?

$$\begin{aligned} A) 5 & \quad B) 7 & \quad C) 2 & \quad D) 1 & \quad E) 0 \\ 2\vec{a} + k\vec{b} &= 2(2; -1; 0) + k(4; 3; 1) = (4; -2; 0) + (4k; 3k; k) = \\ &= (4+4k; 3k-2; k) \\ \vec{b} - \vec{a} &= (4; 3; 1) - (2; -1; 0) = (2; 4; 1) \\ (2\vec{a} + k\vec{b}) \perp (\vec{b} - \vec{a}) &\Rightarrow (2\vec{a} + k\vec{b}) \cdot (\vec{b} - \vec{a}) = 0 \\ (4+4k; 3k-2; k) \cdot (2; 4; 1) &= 2(4+4k) + 4(3k-2) + k = 8+8k+12k-8+k = \\ &= 21k = 0 \Rightarrow k = 0. \end{aligned}$$

- 219.** A(5;3) nöqtəsindən $x^2 + y^2 + 2x + 10y + 22 = 0$ çevrəsinə qədərən qısa məsafəni tapın.

$$A) 9 \quad B) 10 \quad C) 8 \quad D) 6 \quad E) 8,5$$

$$x^2 + 2x \cdot 1 + 1^2 + y^2 + 2y \cdot 5 + 5^2 = 1^2 + 5^2 - 22$$

$$(x+1)^2 + (y+5)^2 = 4 = 2^2$$

$$\mathcal{O}(4; -5) \quad R = 2$$

$$|\mathcal{O}\mathcal{M}| = \sqrt{(5+1)^2 + (-5-3)^2} = \sqrt{36+64} = \sqrt{100} = 10$$

$$d = 10 - 2 = 8$$

- 220.** A(2;3) nöqtəsindən $x^2 + y^2 + 4x + 2y = 11$ çevrəsinə qədərən qısa məsafəni tapın.

$$A) 4 \quad B) 4\sqrt{2} \quad C) 4(\sqrt{2}-1) \quad D) 6 \quad E) 6(\sqrt{2}-1)$$

$$x^2 + 2x \cdot 2 + 2^2 + y^2 + 2y \cdot 1 + 1^2 = 1^2 + 2^2 + 1^2$$

$$(x+2)^2 + (y+1)^2 = 16 = 4^2 \quad R = 4$$

$$\mathcal{O}(-2; -1)$$

$$d = \sqrt{16 + 16} = \sqrt{2 \cdot 16} = 4\sqrt{2}$$

$$d = 4\sqrt{2} - 4 \approx 4(\sqrt{2} - 1)$$

VEKTÖRLER. KORDİNATLAR METODU

221. $(x - 2)^2 + (y + 3)^2 = 2$ çevresi ile $x + y - 1 = 0$ düz xəttinin ortaq nöqtələrini tapın.

- A) (3; -2) B) (3; 2) C) (-3; -2)
D) (2; 3) E) (-2; 3) və (-2; -3)

$$\begin{aligned} y &= 1 - x \\ (x-2)^2 + (1-x+3)^2 &= 2 \\ (x-2)^2 + (4-x)^2 &= 2 \\ x^2 - 4x + 4 + 16 - 8x + x^2 &= 2 \\ 2x^2 - 12x + 20 &= 2 \\ 2x^2 - 12x + 18 &= 0 \end{aligned}$$

$$\begin{aligned} x^2 - 6x + 9 &= 0 \\ (x-3)^2 &= 0 \\ x-3 &= 0 \\ x &= 3 \end{aligned}$$

$$\begin{aligned} x^2 - 6x + 9 &= 0 \\ x &= 3 \end{aligned}$$

$$y = 1 - 3 = -2$$

222. \vec{a} və \vec{b} vektorları arasındaki bucaq 120° -dir. $|\vec{a}| = 3$ və $|\vec{b}| = 4$ olarsa, $|\vec{3}\vec{a} + 2\vec{b}|$ -ni tapın.

- A) $\sqrt{73}$ B) $\sqrt{71}$ C) $4\sqrt{5}$ D) 8 E) 9

$$|\vec{3}\vec{a} + 2\vec{b}| = \sqrt{3^2 + 2^2 - 2 \cdot 3 \cdot 2 \cdot \cos 120^\circ} = \sqrt{9 + 4 - 12 \cdot (-\frac{1}{2})} = \sqrt{25} = 5$$

223. Koordinat başlangıçından $x^2 - 16x + y^2 - 8y + 84 = 0$ çevresine qədərən yaxın məsafəni tapın.

- A) 10 B) 8 C) 2 D) 4 E) 6

$$x^2 - 2x \cdot 8 + 8^2 + y^2 - 2y \cdot 4 + 4^2 = -84 + 64 + 36$$

$$(x-8)^2 + (y-4)^2 = 16 = 4^2 \quad R=4$$

$$O(8; 4) \quad OO = \sqrt{8^2 + 4^2} = 10$$

$$d = 10 - 4 = 6$$

224. ABC düzbucaqlı üçbucağının AB və BC katetleri uyğun olaraq 12 sm və 5 sm-dir. $\vec{CB}(\vec{AB} + \vec{AC})$ skalar hasilini tapın.

- A) 25 B) 130 C) 140 D) -25 E) -65

$$\vec{CB} \cdot (\vec{AB} + \vec{AC}) = \vec{CB} \cdot \vec{AB} + \vec{CB} \cdot \vec{AC} =$$

$$\vec{CB} \perp \vec{AB} \Rightarrow \vec{CB} \cdot \vec{AB} = 0$$

$$= 0 + |\vec{CB}| \cdot |\vec{AC}| \cos(180^\circ - \angle C) = 5 \cdot 13 \cdot (-\cos \angle C) = 5 \cdot 13 \cdot (-\frac{5}{13}) = -25$$

225. A(-5; 7; -8), B(-7; 7; -7) və $\vec{d}(0; 1; 1)$ olarsa, \vec{AB} və \vec{d} vektorları arasındaki bucağın kosinusunu tapın.

- A) $\frac{1}{\sqrt{3}}$ B) $\frac{1}{\sqrt{5}}$ C) $\frac{1}{\sqrt{2}}$ D) $\frac{1}{\sqrt{8}}$ E) $\frac{1}{\sqrt{10}}$

$$\vec{AB}((-7+5); 7-7; -7+8) = (-2; 0; 1) \quad \alpha(0; 1; 1)$$

$$\cos \alpha = \frac{-2 \cdot 0 + 0 \cdot 1 + 1 \cdot 1}{\sqrt{4+0+1} \cdot \sqrt{0+1+1}} = \frac{1}{\sqrt{10}}$$

226. $\vec{a} + 2\vec{b}$ və $5\vec{a} - 4\vec{b}$ vektorları perpendikulyardır. $|\vec{a}| = |\vec{b}|$

olduqda, \vec{a} və \vec{b} vektorları arasındaki bucağı tapın.

- A) $\frac{\pi}{2}$ B) $\frac{\pi}{3}$ C) $\frac{\pi}{4}$ D) $\frac{\pi}{6}$ E) $\frac{\pi}{12}$

$$(\vec{a} + 2\vec{b}) \cdot (5\vec{a} - 4\vec{b}) = 5|\vec{a}|^2 - 4|\vec{a}\vec{b}| + 10|\vec{a}\vec{b}| - 8|\vec{b}|^2 = 5|\vec{a}|^2 - 3|\vec{a}\vec{b}|^2 = 0$$

$$5|\vec{a}| \cdot |\vec{a}| \cdot \cos \alpha - 3|\vec{a}\vec{b}|^2 = 0$$

$$5|\vec{a}|^2 \cdot \cos \alpha = 3|\vec{a}\vec{b}|^2$$

$$\cos \alpha = \frac{1}{2}$$

$$\alpha = 60^\circ \approx \frac{\pi}{3}$$

227. Koordinat başlangıçından $x^2 - 6x + y^2 - 8y + 9 = 0$ çevresinə qədər olan en yaxın məsafəni tapın.

- A) 1 B) 5 C) 4 D) 3 E) 2

$$x^2 - 2x \cdot 3 + 3^2 + y^2 - 2y \cdot 4 + 4^2 = -9 + 9 + 16$$

$$(x-3)^2 + (y-4)^2 = 16 = 4^2 \quad R=4$$

$$O(3; 4) \quad OO = \sqrt{3^2 + 4^2} = 5$$

$$d = 5 - 4 = 1$$

228. Tutaqqi, M(-3; -2; 1), N(2; -4; -1) nöqtələri və $\vec{d}(-2; 0; -1)$

vektorunu verilmişdir. \vec{MN} və \vec{d} vektorları arasındaki bucağın kosinusunu tapın.

- A) $-\frac{8}{\sqrt{165}}$ B) $\frac{8}{\sqrt{165}}$ C) $-\frac{2}{\sqrt{33}}$ D) $-\frac{4}{\sqrt{33}}$ E) $\frac{2}{\sqrt{5}}$

$$\vec{MN} [2 - (-3); -4 - (-1); -1 - 1] = [5; -2; -2] \quad \vec{d}(-2; 0; -1)$$

$$\cos \alpha = \frac{5(-1) + (-2) \cdot 0 + (-2) \cdot (-1)}{\sqrt{25+4+4} \cdot \sqrt{4+0+1}} = \frac{-10+2}{\sqrt{33} \cdot \sqrt{5}} = \frac{-8}{\sqrt{165}}$$

229. $\vec{a}(2; 3), \vec{b}(5; -1), \vec{a} \cdot \vec{c} = 7$ və $\vec{b} \cdot \vec{c} = 9$ olduqda \vec{c} vektorunu tapın.

- A) $\vec{c}(2; 1)$ B) $\vec{c}(-2; -1)$ C) $\vec{c}(-2; 1)$
D) $\vec{c}(2; -1)$ E) $\vec{c}(1; 2)$

$$\begin{aligned} \vec{c}(x; y) \quad \vec{a} \cdot \vec{c} &= 2x + 3y = 7 \\ \vec{b} \cdot \vec{c} &= 5x - y = 9 \end{aligned} \quad \begin{aligned} 2x + 3(5x - 9) &= 7 \\ 2x + 15x - 27 &= 7 \\ 17x &= 34 \\ x &= 2 \end{aligned}$$

$$\begin{aligned} y &= 5x - 9 \\ y &= 1 \\ \vec{c}(2; 1) \end{aligned}$$

230. $\vec{a}(6; 8)$ vektoru ilə kollinear olan müsbət koordinatlı \vec{b}

vektorunun mətəq qiyməti 10-dur. \vec{b} vektorunun koordinatlarını tapın.

- A) $\vec{b}(6; 4)$ B) $\vec{b}(2; 3)$ C) $\vec{b}(3; 8)$

- D) $\vec{b}(3; 4)$ E) $\vec{b}(6; 8)$

$$\vec{b}(6k; 8k) \quad |\vec{b}| = \sqrt{36k^2 + 64k^2} = 10$$

$$100k^2 = 100$$

$$k^2 = 1$$

$$k = \pm 1, \quad k = 1 \quad \vec{b}(6; 8)$$

VEKTÖRLER. KORDİNALAR METODU

- 231.** Məlumdur ki, $|\vec{a}| = 3$ və $|\vec{b}| = 5$ -dir. m -in hansı müsbət qiymətində $\vec{a} + m\vec{b}$ və $\vec{a} - m\vec{b}$ vektorları perpendikulyar olar?
- A) $\frac{2}{5}$ B) $\frac{3}{5}$ C) $\frac{5}{3}$ D) $\frac{6}{5}$ E) $\frac{5}{6}$
- $(\vec{a} + m\vec{b}) \cdot (\vec{a} - m\vec{b}) = 0$
 $\vec{a}^2 - (m\vec{b})^2 = 0$
 $|a|^2 - m^2|\vec{b}|^2 = 0$
 $9 - m^2 \cdot 25 = 0$
 $m^2 = \frac{9}{25}$
 $m = \frac{3}{5} > 0$

- 232.** Təpə nöqtələri A(3;4), B(3;-4) və C(-2;-4) olan üçbucağın sahəsini tapın.

A) 40

B) 20

C) 10


D) 25

E) -9

$$BC = 3 - (-2) = 5$$

$$AB = 4 - (-4) = 8.$$

$$S = \frac{5 \cdot 8}{2} = 20$$



- 233.** Təpə nöqtələri A(0;0), B(4;5) və C(0;5) olan üçbucağın sahəsini tapın.


A) 40

B) 20

C) 10

D) 0,5

E) 8



- 234.** \vec{b} vahid vektorunun $\vec{a}(2;-3;6)$ vektoru ilə eyni istiqaməti olduğunu bilsək, \vec{b} -nin koordinatlarının cəmini tapın.

A) $\frac{5}{7}$

B) $\frac{9}{7}$

C) 1

D) $\frac{7}{5}$

E) $\frac{7}{9}$

$$|\vec{b}| = 1, \quad \vec{b} = (2k, -3k, 6k)$$

$$|\vec{b}| = \sqrt{4k^2 + 9k^2 + 36k^2} = \sqrt{49k^2} = 7k = 1$$

$$k = \frac{1}{7}$$

$$\vec{b} = \left(\frac{2}{7}, -\frac{3}{7}, \frac{6}{7}\right) \quad \frac{2}{7} + \frac{-3}{7} + \frac{6}{7} = \frac{5}{7}$$

- 235.** $x^2 + y^2 = 36$ çevrəsi ilə $x + y - 6 = 0$ düz xəttinin kəsişmə nöqtələrini tapın.

- A) (0;6), (6;0) B) (3;3) C) (4;2), (2;4)
 D) (5;1), (1;5) E) (2;-4)

$$x + y - 6 = 0 \quad x^2 + (-x+6)^2 = 36$$

$$y = -x + 6 \quad x^2 + x^2 - 12x + 36 = 36$$

$$2x^2 - 12x = 0$$

$$2x(x-6) = 0$$

$$x=0, \quad x=6$$

$$x=6, \quad y = -x+6 = -6+6=0$$

$$(0;6) \text{ və } (6;0)$$

- 236.** Tənliyi $x^2 + (y-1)^2 = 16$ olan çevrənin diametrini tapın.

- A) 4 B) 2 C) 3 D) 6 E) 8

$$x^2 + (y-1)^2 = 16 \approx 4^2$$

$$R = 4 \quad D = 2R = 2 \cdot 4 = 8$$

- 237.** $x^2 + y^2 = 25$ çevrəsi ilə $4x - 3y = 0$ düz xəttinin kəsişmə nöqtələrini tapın.

- A) (4;3); (3;4) B) (-4;-3); (-3;-4) C) (3;4); (-3;-4)
 D) (4;3); (-4;-3) E) (5;0); (0;5)

$$\begin{cases} x^2 + y^2 = 25 \\ 4x - 3y = 0 \end{cases} \quad \begin{cases} \left(\frac{3}{4}y\right)^2 + y^2 = 25 \\ \frac{9}{16}y^2 + y^2 = 25 \end{cases}$$

$$4x = 3y \quad \frac{25}{16}y^2 = 25$$

$$x = \frac{3}{4}y \quad y^2 = 16$$

$$y = \pm 4 \quad x = \frac{3}{4} \cdot (\pm 4) = \pm 3$$

$$(3; 4) \text{ və } (-3; -4)$$

- 238.** A(1;7) və B(3;9) nöqtələri çevrənin diametrinin uclarıdır. Bu çevrənin uzunluğunu tapın.

- A) 2π B) $\sqrt{2}\pi$ C) $3\sqrt{2}\pi$ D) 3π E) $2\sqrt{2}\pi$

$$d = AB = \sqrt{(3-1)^2 + (9-7)^2} = \sqrt{4+4} = \sqrt{8} = 2\sqrt{2}$$

$$C = \pi d = 2\sqrt{2}\pi$$

VEKTÖRLER. KORDİNALAR METODU

239. $x^2 + y^2 - 4y = 5$ çevresinin radiusunu tapın.


- A) 5 B) 3 C) 2 D) 2 E) 10

$$x^2 + y^2 - 2 \cdot y - 2^2 = 5 + 2^2$$

$$x^2 + (y-2)^2 = 9 = 3^2 \quad R=3$$

240. Şekilde gösterilen çevrenin uzunluğunu tapın.

- A) 4π B) 2π C) 6π D) 8π E) 10π



$$\mathcal{C} = 2\pi r \quad r = \frac{1+3}{2} = 2$$

$$\mathcal{C} = 2\pi \cdot 2 = 4\pi$$

241. Çevre $x^2 + y^2 = 2x + 2y$ tənliyi ilə verilmişdir. Bu çevrenin uzunluğunu tapın.

- A) 2π B) 3π C) $\sqrt{2}\pi$ D) $2\sqrt{2}\pi$ E) $\sqrt{3}\pi$

$$x^2 - 2x + 1^2 + y^2 - 2y + 1^2 = 1^2 + 1^2$$

$$(x-1)^2 + (y-1)^2 = 2 = \sqrt{2}^2 \quad R = \sqrt{2}$$

$$\mathcal{C} = 2\pi R = 2\pi \sqrt{2} = 2\sqrt{2}\pi$$

242. Tənliyi $x^2 + y^2 = 6x + 8y$ olan çevrenin uzunluğunu tapın.

- A) 10π B) 5π C) 25π D) 20π E) π

$$x^2 - 6x + 3^2 + y^2 - 8y + 4^2 = 3^2 + 4^2$$

$$(x-3)^2 + (y-4)^2 = 5^2 \quad R=5$$

$$\mathcal{C} = 2\pi R = 10\pi$$

243. $\vec{a}(1; -2)$, $\vec{b}(2; 0)$ olarsa, $3\vec{a} - 2\vec{b}$ vektorunun koordinatlarını

- cəmini tapın.
- A) 7 B) 5 C) -7 D) -5 E) 6

$$3\vec{a} - 2\vec{b} = 3(1; -2) - 2(2; 0) = (3; -6) - (4; 0) = (3-4; -6-0) = (-1; -6)$$

$$-1 + (-6) = -7$$